

TEST: 0731#01#Y15#01#500

Test	0731#01#Y15#01#500
Fənn	0731 - Azərbaycanın xarici ticarət əlaqələri
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	14
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 01-AZƏRBAYCANIN XARICI TİCARƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ

Ad	01-Azərbaycanın xarici ticarətinin inkişaf mərhələləri
Suallardan	34
Maksimal faiz	34
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Ölkələrarası ticarət əlaqələrinin meydana çıxmasının ilkin şərtləri və səbəblərinə aid deyil: (Çəki: 1)

- əmtəə istehsalının artması və nəqliyyat vasitələrinin yaranması
- əhalinin artması və əhali miqrasiyası
- əl əməyindən maşın əməyinə keçilməsi
- sığorta xidmətinin yaranması
- əhali tələbinin atması

Sual: Azərbaycanın dünya meridianının ilkin çıxmasının köklərinə aid deyil: (Çəki: 1)

- Şimal-cənub əlaqələrindəki coğrafi mövqeyi
- Xəzər dənizinin qərb sahəsində yerləşməsi
- Qədim ipək yolu üzərində yerləşməsi
- Doqquz iqlim şəraitinə malik olması
- Ərazisinin böyüklüyü

Sual: 1294-cü ildə ilk dəfə Azərbaycanda buraxılan kağız pul: (Çəki: 1)

- Tümen
 - Dinar
 - Dollar
 - Çav
 - Dirhəm
-

Sual: Rusiyada vahid pul sistemi neçənci ildə yaranmışdır: (Çəki: 1)

- 1355-ci ildə
 - 1480-ci ildə
 - 1640-cı ildə
 - 1535-ci ildə
 - 1790-cı ildə
-

Sual: Azərbaycanı dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri edən amil deyil: (Çəki: 1)

- Karvansaray və qəbristanlıqlar
 - Memarlıq abidələri
 - Qədim yaşayış məskənləri və metal pulların kəsilməsi
 - Qədim qalalar
 - Bəzək əşyaları
-

Sual: Qədim Azərbaycan ərazisindən keçən əsas beynəlxalq karvan yolu hansı olmuşdur? (Çəki: 1)

- Təbriz-Bağdad-Mosul-Əmman
 - Təbriz-Naxçıvan-Bərdə-Gəncə-Şamaxı-Qəbələ
 - Şamaxı-Qəbələ-Tiflis-Batumi
 - Naxçıvan-İrəvan-Tiflis-Poti
 - Ərdəbil-İsfahan-Ərzurum-İrəvan
-

Sual: Orta əsr şərq bazarları hansılardır? (Çəki: 1)

- Beyləqan, Ordubad, Qəbələ, Bakı
 - Qəbələ, Lənkəran, Ərdəbil, Əhər
 - Ərdəbil, Təbriz, Dərbənd, İrəvan
 - Mərənd, Maku, Bakı, Şamaxı
 - Qədim Şamaxı, Bərdə, Naxçıvan, Dərbənd, Gəncə, Təbriz
-

Sual: Böyük İpək Yolunun başlanğıc, orta və son ölkələri hansılardır: (Çəki: 1)

- Yaponiya-Əfqanıstan-Rusiya
 - Koreya-İran-İngiltərə
 - Monqolustan-Rusiya-Fransa
 - Çin-Azərbaycan-İspaniya
 - Hindistan-Suriya-Portuqaliya
-

Sual: XVII-XVIII əsrlərdə Azərbaycanın Qarabağ xanlığının əsas təsərrüfat sahələri hansılar idi: (Çəki: 1)

- Sənətkarlıq və əkinçilik
- Balıqçılıq və ticarət
- Ticarət və ipəkçilik

- Heyvandarlıq və əkinçilik
 - Zərgərlik və ipəkçilik
-

Sual: XVII-XVIII əsrlərdə Azərbaycanın İrəvan xanlığının əsas təsərrüfat sahələri hansılar idi: (Çəki: 1)

- Ticarət və ipəkçilik
 - Balıqçılıq və ticarət
 - Zərgərlik və ipəkçilik
 - Heyvandarlıq və əkinçilik
 - Sənətkarlıq və heyvandarlıq
-

Sual: XVII-XVIII əsrlərdə Azərbaycanın Bakı xanlığının əsas təsərrüfat sahələri hansılar idi: (Çəki: 1)

- İpəkçilik və ticarət
 - Balıqçılıq və əkinçilik
 - Balıqçılıq və sənətkarlıq
 - Heyvandarlıq və sənətkarlıq
 - Zərgərlik və ipəkçilik
-

Sual: XVII-XVIII əsrlərdə Azərbaycanın Təbriz xanlığının əsas təsərrüfat sahələri hansılar idi: (Çəki: 1)

- Heyvandarlıq və sənətkarlıq
 - Sənətkarlıq və ticarət
 - Balıqçılıq və ticarət
 - Heyvandarlıq və əkinçilik
 - İpəkçilik və ticarət
-

Sual: XVII-XVIII əsrlərdə Azərbaycanın Naxçıvan xanlığının əsas təsərrüfat sahələri hansılar idi: (Çəki: 1)

- Heyvandarlıq və əkinçilik
 - Zərgərlik və ipəkçilik
 - Balıqçılıq və ticarət
 - Heyvandarlıq və zərgərlik
 - Sənətkarlıq və memarlıq
-

Sual: XVII-XVIII əsrlərdə Azərbaycanın Maku xanlığının əsas təsərrüfat sahələri hansılar idi: (Çəki: 1)

- Zərgərlik və ipəkçilik
 - Heyvandarlıq və balıqçılıq
 - Ticarət və əkinçilik
 - Sənətkarlıq və heyvandarlıq
 - Maldarlıq və zərgərlik
-

Sual: XV və XVII əsrlərdə Azərbaycanın Ağqoyunlu və Səfəvi dövlətləri hansı ölkələrlə diplomatik və ticarət əlaqələrində olmuşdur? (Çəki: 1)

- Fransa, Yaponiya, Hindistan, Argentina
- Çin, Rusiya, Koreya, Braziliya
- Rusiya, Venesiya Respublikası, Neapol Krallığı, Avropa və Skandinaviya ölkələri
- Almaniya, Monqolustan, Peru, Vyetnam
- İtaliya, Çili, Misir, Nigeriya

Sual: Qədim və orta əsrlərdə Azərbaycan dövlətlərinin əsas əmtəə bazarları hansılardır? (Çəki: 1)

- Neft və pambıq bazarları
 - Xam ipək və zərgerlik məmulatları bazarları
 - Neft və qaz bazarları
 - Çay və qızıl bazarları
 - Taxıl və çay bazarları
-

Sual: Orta əsrlərdə Azərbaycanda şahlıqların və xanlıqların xəzinələrinin doldurulmasının əsas mənbəyi kimlərdən alınan vergilər idi: (Çəki: 1)

- Maldarlar və əkinçilər
 - Ruhanilər və zərgərlər
 - Əkinçilər və balıqçılar
 - Maldarlar və balıqçılar
 - Sənətkarlar və tacirlər
-

Sual: Orta əsrlərdə hansı ölkədə hansı malın öz ərazisində satılması qadağan edilmişdi: (Çəki: 1)

- Misirdə parça
 - Azərbaycanda xalça
 - Çində ipək
 - Yaponiyada qılınc
 - İranda qızıl məmulatı
-

Sual: Rusiyada ilk birja neçənci ildə açılmışdır? (Çəki: 1)

- 1705-ci ildə
 - 1650-ci ildə
 - 1640-cı ildə
 - 1720-ci ildə
 - 1600-cü ildə
-

Sual: Azərbaycanda ilk birja – Bakı birjası neçənci ildə açılmışdır? (Çəki: 1)

- 1790-cı ildə
 - 1800-ci ildə
 - 1887-ci ildə
 - 1850-ci ildə
 - 1910-cu ildə
-

Sual: Çar Rusiyasının tərkibində olan dövrdə Azərbaycanda ticarətin hansı formaları mövcud olmuşdur: (Çəki: 1)

- Çar Rusiyasının tərkibində olan dövrdə Azərbaycanda ticarətin hansı formaları mövcud olmuşdur:
 - Xüsusi ticarət və kolxoz ticarəti
 - Hərbi ticarət və kolxoz ticarəti
 - Xüsusi ticarət, dövlət ticarəti və kooperativ ticarəti
 - Kolxoz ticarəti və kooperativ ticarəti
-

Sual: SSRİ-nin tərkibində olan dövrdə Azərbaycan SSR-də ticarətin hansı formaları mövcud olmuşdur? (Çəki: 1)

- Kooperativ ticarəti və dövlət ticarəti
 - Dövlət ticarəti və kolxoz ticarəti
 - Xüsusi ticarət və kolxoz ticarəti
 - Kolxoz ticarəti və kooperativ ticarəti
 - Dövlət ticarəti, kooperativ ticarəti və kolxoz ticarəti
-

Sual: Sovet dövründə Azərbaycan SSR-in dövlət ticarəti hansı sistemləri əhatə edirdi: (Çəki: 1)

- Ticarət Nazirliyi, FTŞ və FTİ sistemləri
 - Ticarət Nazirliyi, qeyri-sənaye nazirlikləri və dövlət komitələrinin ticarət sistemi
 - Ticarət Nazirliyi, FTŞ və FTİ və qeyri-sənaye nazirlikləri və Dövlət Komitələrinin ticarət sistemləri
 - FTŞ və FTİ, qeyri-sənaye nazirlikləri və Dövlət Komitələrinin ticarət sistemləri
 - Ticarət Nazirliyi və Azərıtıfaq
-

Sual: Sovet dövründə Azərbaycan SSR-də Kooperativ ticarəti hansı təşkilat tərəfindən idarə edilirdi: (Çəki: 1)

- Ticarət Nazirliyi
 - İqtisadiyyat Nazirliyi
 - Kənd Təsərrüfatı Nazirliyi
 - Azərıtıfaq
 - Maddi Texniki Təchizat Komitəsi
-

Sual: Sovet dövründə Təsərrüfat fəaliyyətinin hansı sahələri ilə Azərıtıfaq məşğul deyildi: (Çəki: 1)

- İstehsal
 - Ticarət
 - Turizm
 - İctimai iaşə
 - Tədarük
-

Sual: Sovet dövründə Azərbaycan SSR-də Kolxoz ticarəti hansı dövlət orqanı tərəfindən idarə edilirdi: (Çəki: 1)

- Dövlət Plan Komitəsi
 - Dövlət Maddi Texniki Təchizat Komitəsi
 - Dövlət Statistika Komitəsi
 - Ticarət Nazirliyi
 - Dövlət Qiymət Komitəsi
-

Sual: Sovet dövründə Azərbaycan SSR-də xüsusi çəkisinə görə əsas ticarət forması hansı idi: (Çəki: 1)

- Komission ticarəti
 - Kolxoz ticarəti
 - Poçtla ticarət
 - Kooperativ ticarəti
 - Dövlət ticarəti
-

Sual: Sovet dövründə Azərbaycan SSR-də xüsusi çəkisinə görə əsas dövlət ticarəti sistemi hansı idi? (Çəki: 1)

- Hərbi ticarət sistemi
- Ticarət Nazirliyi sistemi

- Firma ticarəti sistemi
 - FTŞ və FTİ sistemi
 - Maddi-texniki təchizat sistemi
-

Sual: Sovet dövründə ticarətin maddi-texniki bazasına bunlardan hansı daxil edilmirdi? (Çəki: 1)

- Pul vəsaitləri
 - Maşınlar
 - Binalar
 - Avadanlıqlar
 - Qurğular
-

Sual: Sovet dövründə ticarətin alqı-satqı predmeti olmayan mallar hansılar olmuşdur? (Çəki: 1)

- Zərgərlik malları, evlər və musiqi alətləri
 - Evlər, əqli məhsullar və torpaq
 - ərzaq malları, evlər və ayaqqabı
 - musiqi alətləri, qida məhsulları və evlər
 - paltar, əqli məhsullar və toxuculuq malları
-

Sual: Sovet dövründə pərakəndə ticarət şəbəkəsində satılan malların qiyməti kim tərəfindən müəyyən edilirdi? (Çəki: 1)

- Ticarət nazirliyi
 - Dövlət Qiymət Komitəsi
 - Maliyyə Nazirliyi
 - Statistika Komitəsi
 - Standartlaşdırma Komitəsi
-

Sual: Sovet dövründə Azərbaycan SSR Ticarət Nazirliyi sistemində hansı formada ticarət təşkilatı (torq) olmamışdır? (Çəki: 1)

- Yeyinti malları ticarət təşkilatı
 - Rayonlararası ticarət təşkilatı
 - Qarışıq mallar ticarət təşkilatı
 - İxtisaslaşdırılmış ticarət təşkilatı
 - Topdansatış ticarət təşkilatı
-

Sual: Sovet dövründə Azərıtıftaq sistemində istehlak cəmiyyətlərinin hansı forması olmamışdır? (Çəki: 1)

- Rayon istehlak cəmiyyəti
 - Kənd istehlak cəmiyyəti
 - Sovxoz-fəhlə kooperativi
 - Regional istehlak cəmiyyəti
 - Şəhər istehlak cəmiyyəti
-

Sual: Sovet dövründə kolxoz ticarəti yolu ilə satılan malların qiyməti kim tərəfindən müəyyən edilirdi? (Çəki: 1)

- Dövlət qiymət komitəsi
- Dövlət plan komitəsi
- Ticarət Nazirliyi
- Kolxoz bazarlarındakı tələb və təklif əsasında malsatanlar tərəfindən
- Kolxoz bazarlarının direktorluğu tərəfindən

BÖLMƏ: 02-AZƏRBAYCANIN BEYNƏLXALQ TICARƏTDƏ YERİ VƏ ROLU

Ad	02-Azərbaycanın beynəlxalq ticarətdə yeri və rolu
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Dünyada 3-cü Parisin Luvr muzeyində nümayiş etdirilən qədim Azərbaycan malları hansılardır? (Çəki: 1)

- çini qablar və xəncərlər
- xalçalar və keramika əşyaları
- zərgərlik malları və sandıqlar
- paltarlar və küplər
- rəssamlıq əsərləri və metal pullar

Sual: Azərbaycanın iqtisadi yüksəlişinin dayaq nöqtəsi hansıdır? (Çəki: 1)

- Özəlləşdirmə proqramları
- Sahibkarlığın inkişafı
- Əsrin müqaviləsi
- Regionların sosial-iqtisadi inkişafı
- Dayanıqlı bank sistemi

Sual: 2012-ci ildə Davos iqtisadi Forumunun hazırladığı cədvələ görə Azərbaycan rəqabət qabiliyyətinə görə MDB-də və dünyada neçənci yerdədir? (Çəki: 1)

- MDB-də 3-cü, dünyada 25-ci
- MDB-də 5-ci, dünyada 30-cu
- MDB-də 4-cü, dünyada 20-ci
- MDB-də 1-ci, dünyada 18-ci
- MDB-də 10-cu, dünyada 10-cu

Sual: 2012-ci ildə Azərbaycanın dövlət büdcəsi nə qədər artıb və nə qədər olub? (Çəki: 1)

- 17 dəfə artıb və 25 milyard dollar olub
- 20 dəfə artıb və 28 milyard dollar olub
- 10 dəfə artıb və 20 milyard dollar olub
- 5 dəfə artıb və 15 milyard dollar olub
- 15 dəfə artıb və 22 milyard dollar olub

Sual: 2012-ci ildə Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan nə qədər çoxdur? (Çəki: 1)

- 2 dəfə çoxdur
- 5 dəfə çoxdur
- 15 dəfə çoxdur
- 10 dəfə çoxdur
- 3 dəfə çoxdur

Sual: 2010-cu ildə dünyada neft ehtiyatlarına görə 1-ci üçlük ölkələri hansılar olmuşdur? (Çəki: 1)

- Küveyt, ABŞ , Liviya
 - İran, Meksika, Rusiya
 - Venesuela, BƏƏ, Meksika
 - Səudiyyə Ərəbistanı, İraq, BƏƏ
 - İraq, Rusiya, Liviya
-

Sual: Müstəqillik dövründə Azərbaycanda ən yüksək neft hasilatı neçənci ildə və nə qədər olmuşdur? (Çəki: 1)

- 2000-ci ildə 44,1 mln.ton
 - 1997-ci ildə 49,6 mln.ton
 - 2010-cu ildə 50,7 mln.ton
 - 2005-ci ildə 22,2 mln.ton
 - 1992-ci ildə 59,4 mln.ton
-

Sual: Müstəqillik dövründə Azərbaycanda ən aşağı neft hasilatı neçənci ildə və nə qədər olmuşdur? (Çəki: 1)

- 1991-ci ildə 11,1 mln.ton
 - 1992-ci ildə 10,2 mln.ton
 - 1993-cü ildə 12,3 mln.ton
 - 1996-cı ildə 9,1 mln.ton
 - 1995-ci ildə 8,1 mln.ton
-

Sual: Müstəqillik dövründə Azərbaycanda ən yüksək qaz hasilatı neçənci ildə və nə qədər olmuşdur? (Çəki: 1)

- 1995-ci ildə 18 mlrd.m3
 - 2003-cü ildə 22 mlrd.m3
 - 1998-ci ildə 23 mlrd.m3
 - 2012-ci ildə 28 mlrd.m3
 - 2005-ci ildə 30 mlrd.m3
-

Sual: Müstəqillik dövründə Azərbaycanda ən aşağı qaz hasilatı neçənci ildə və nə qədər olmuşdur? (Çəki: 1)

- 1991-ci ildə 8 mlrd.m3
 - 2004-cü ildə 5 mlrd.m3
 - 1995-ci ildə 6 mlrd.m3
 - 1992-ci ildə 7 mlrd.m3
 - 1993-cü ildə 4 mlrd.m3
-

Sual: “Əgər neft kralıçadırsa Bakı onun taxt-tacıdır” fikrinin müəllifi kimdir? (Çəki: 1)

- Alfred Nobel
 - İosif Stalin
 - Uinston Çörçil
 - Franklin Ruzvelt
 - Corc Soros
-

Sual: XX əsrin əvvəllərində Bakı neftini daşımaq üçün dünyada ilk neftdaşıyan “Zoroastr” tankeri kimin sifarişi ilə harada tikilmiş və Xəzər dənizinə gətirilmişdir: (Çəki: 1)

- I Nikolayın sifarişi ilə Peterburqda

- "Nobel qardaşları" şirkətinin sifarişi ilə İsveçdə
 - I Pyotrun sifarişi ilə Murmanskda
 - Vladimir Leninin sifarişi ilə Odessada
 - Karl Marksın sifarişi ilə Marseldə
-

Sual: Əsrin neft müqaviləsi neçənci ildə və hansı ölkədə imzalanmışdır? (Çəki: 1)

- 1997-ci ildə Türkiyədə
 - 1993-cü ildə ABŞ-da
 - 1996-cı ildə Gürcüstanda
 - 1994-cü ildə Azərbaycanda
 - 1995-ci ildə Qazaxstanda
-

Sual: 2012-ci ildə BTC boru kəməri ilə nə qədər xam neft ixrac edilmişdir? (Çəki: 1)

- 23,4 mln.ton
 - 32,8 mln.ton
 - 25,7 mln.ton
 - 30,2 mln.ton
 - 27,9 mln.ton
-

Sual: Bakı-Tbilisi-Qars magistral dəmir yolu neçənci ildə istifadəyə verilmişdir? (Çəki: 1)

- 2011
 - 2010
 - 2012
 - 2014
 - 2013
-

Sual: Bakı-Tbilisi-Ceyhan neft boru kəməri neçənci ildə istifadəyə verilmişdir? (Çəki: 1)

- 5 fevral 2003-cü il
 - 26 dekabr 2004-cü il
 - 11 oktyabr 2005-ci il
 - 18 yanvar 2007-ci il
 - 28 may 2006-cı il
-

Sual: TANAP layihəsinin əsası neçənci ildə və hansı ölkə tərəfindən qoyulmuşdur? (Çəki: 1)

- 2013-cü ildə Rusiya
 - 2011-ci ildə Qazaxstan
 - 2012-ci ildə Azərbaycan
 - 2010-cu ildə Türkmənistan
 - 2010-cu ildə Türkmənistan
-

Sual: Hansı regional beynəlxalq təşkilat beynəlxalq ticarət məsələləri ilə məşğul deyildir? (Çəki: 1)

- MDB
 - ATƏT
 - EKO
 - GUAM
 - NAFTA
-

Sual: Azərbaycan neçənci ildə ÜTT-yə üzv qəbul edilmişdir? (Çəki: 1)

- 1997-ci ildə
 - 2005-ci ildə
 - 2010-cu ildə
 - Qəbul edilməmişdir
 - 2000-ci ildə
-

Sual: Beynəlxalq ticarəti tənzimləyən beynəlxalq təşkilatlara daxil deyildir. (Çəki: 1)

- YUNKTAD
 - ÜTT
 - BVF
 - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
 - YUNESKO
-

Sual: 2010-cu ildə dünyada neft istehsalı üzrə 1-ci üçlük ölkələri hansılar olmuşdur? (Çəki: 1)

- İran, Meksika, ABŞ
 - ABŞ, Venesuela, Kanada
 - Rusiya, Çin, İraq
 - Rusiya, Böyük Britaniya, Norveç
 - Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya
-

Sual: QATT-ın hazırkı varisi hansı beynəlxalq təşkilatdır? (Çəki: 1)

- YUNKTAD
 - OPEK
 - YUNESKO
 - YUNSİTRAL
 - ÜTT
-

Sual: 2012-ci ildə Azərbaycandan xarici ölkələrə nə qədər investisiya qoyulmuşdur? (Çəki: 1)

- 0,5 mlrd. ABŞ dolları
 - 1 mlrd. ABŞ dolları
 - 1,5 mlrd. ABŞ dolları
 - 1,2 mlrd. ABŞ dolları
 - 2 mlrd. ABŞ dolları
-

Sual: Azərbaycanın investisiya qoymadığı ölkəni göstərin: (Çəki: 1)

- Türkiyə
 - Türkmənistan
 - Rusiya
 - İtaliya
 - Gürcüstan
-

Sual: Sovet dövründə Azərbaycan SSR-dən SSRİ markası ilə ixrac olunan əsas məhsullar hansılar olmuşdur? (Çəki: 1)

- Xalçalar, avtomobil, taxıl, gəmi, qənnadı malları
 - Kompüter, ət, süd, uşaq geyimləri, taxıl
 - Neft avadanlığı, yağ, taxıl, taxta-şalban, kağız
 - Taxıl, qənnadı malları, daş kömür, süd məhsulları, yağ
 - Neft məhsulları, kondisioner, xalçalar, dərman bitkiləri, zəfəran, neft avadanlıqları
-

Ad	03-Azərbaycanın xarici ticarət siyasəti
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Azərbaycan Respublikasının prezidenti hər ilin yanvar ayının sonunda keçirilən hansı beynəlxalq tədbirdə iştirak edir? (Çəki: 1)

- Leypsik Yarmarkası
- BMT-nin baş məclisi
- Davos Dünya İqtisadi Forumu
- Avropa Şurası
- ATƏT-in sammiti

Sual: Azərbaycan Respublikası Hökuməti ilə digər ölkələrin Hökumətləri arasında hansı sazişlər bağlanmır? (Çəki: 1)

- İqtisadi əməkdaşlıq və ticarət haqqında saziş
- Gömrük işi sahəsində əməkdaşlıq haqqında saziş
- İnvestisiyaların təşviqi və qorunması haqqında saziş
- İkili vətəndaşlıq haqqında saziş
- Beynəlxalq nəqliyyat əlaqələri haqqında saziş

Sual: Beynəlxalq ticarətin əsas prinsiplərinə daxil deyildir: (Çəki: 1)

- Azad ticarət prinsipi
- Beynəlxalq ticarətin liberallaşdırılması prinsipi
- ƏDV-nin azaldılması prinsipi
- Milli iqtisadiyyatın qorunması prinsipi
- Tranzit daşımaların sərbəstliyi prinsipi

Sual: Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri hansılardır? (Çəki: 1)

- Neft-qaz, aqrar sənaye və bankçılıq
- Neft-qaz, informasiya-kommunikasiya texnologiyaları və turizm
- Neft-qaz, nəqliyyat və meşə sənayesi
- Turizm, ağac emalı və rabitə
- Nəqliyyat, ağac emalı və neft-qaz

Sual: Azərbaycanın xarici ticarət siyasətinin əsas prioritetlərinə aid edilmir: (Çəki: 1)

- İxrac potensialı
- Auditor xidməti
- Neft və qaz kəmərlərindən istifadə
- TRASEKA nəqliyyat dəhlizindən istifadə
- Rəqabətə tablı əmtəə istehsalı

Sual: Azərbaycanın xarici ticarət siyasətinin formalaşdırılmasının xarici amillərinə daxil edilmir: (Çəki: 1)

- İnvestisiya qoyuluşu
- Təbii resurslar

- Sığorta xidməti
 - Əmək resurları
 - TMK-lar
-

Sual: Azərbaycanın xarici ticarət siyasətinin formalaşdırılmasının daxili amillərinə aid edilmir: (Çəki: 1)

- Peşəkar kadrlar
 - Elmi-texniki potensial
 - Coğrafi mövqə
 - Bazar infrastruktururu
 - Uçot sistemi
-

Sual: Xarici ticarət əməliyyatlarının aparılması beynəlxalq təşkilatların hansı sənədlərinə əsaslanmalıdır? (Çəki: 1)

- Beynəlxalq konvensiyalar və sazişlər
 - Reqlament
 - Status
 - Protokol
 - Statut
-

Sual: Dövlətlərarası ikitərəfli biznes forumları Azərbaycanda hansı hökumət orqanı təşkil edir və keçirir: (Çəki: 1)

- Kənd Təsərrüfatı Nazirliyi
 - Maliyyə Nazirliyi
 - Dövlət Gömrük Komitəsi
 - İqtisadi İnkişaf Nazirliyi
 - Vergilər Nazirliyi
-

Sual: Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransları hansı oran təşkil edir və keçirir? (Çəki: 1)

- Bakı biznes mərkəzi
 - Nəqliyyat Nazirliyi
 - Ticarət-Sənaye Palatası
 - İqtisadi İnkişaf Nazirliyi
 - Kənd Təsərrüfatı Nazirliyi
-

Sual: "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 18 fevral 2008-ci il
 - 14 aprel 2009-cu il
 - 26 iyul 2007-ci il
 - 16 oktyabr 2010-cu il
 - 18 may 2007-ci il
-

Sual: "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Əsasnaməsi" Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir: (Çəki: 1)

- 18.05.2000-ci il; 102 nömrəli qərar
- 28.08.2001-ci il; 160 nömrəli qərar
- 31.01.2002-ci il; 17 nömrəli qərar

- 27.09.2003-cü il; 174 nömrəli qərar
 - 19.11.2006-cı il; 211 nömrəli qərar
-

Sual: Xarici ticarət əlaqələrinin uzunmüddətliliyinin artırılmasının əsas amili hansıdır? (Çəki: 1)

- Alınan malların sığortalanması
 - Tərəfdaşların dəqiq və düzgün seçilməsi
 - Mal itkilərinin qarşısının alınması
 - Arbitrajların düzgün seçilməsi
 - Vergilərin vaxtında ödənilməsi
-

Sual: Ölkədə istehsal müəssisələrinin sayının artmasına müsbət təsir göstərən amillərə daxil deyil: (Çəki: 1)

- Əlverişli sahibkarlıq mühitinin yaradılması
 - Güzəştli kreditlərin həcmının artması
 - Vergi dərəcələrinin aşağı salınması
 - İnvestorların hüquqlarının qorunması
 - Təqaüd yaşının aşağı salınması
-

Sual: Xarici ticarət əlaqələrində zərərin qarşısının alınmasının əsas amili hansıdır? (Çəki: 1)

- Reklamın genişləndirilməsi
 - Arbitrajların düzgün seçilməsi
 - Nəqliyyat növünün düzgün seçilməsi
 - Müqavilə şərtlərinin ən əlverişli variantının dəqiq müəyyən edilməsi
 - Güzəştli ofis binası
-

Sual: Xarici ticarət əməliyyatlarının aparılmasında firmanın əsas məqsədi nədir? (Çəki: 1)

- Reklam etmək
 - Mənfəət əldə etmək
 - Humanitar yardım
 - İnformasiya vermək
 - Sığortalanmaq
-

Sual: Dünya bazarında Azərbaycan neftinin qiyməti digər neftlərin qiyməti ilə müqayisədə necədir? (Çəki: 1)

- Ucuzdur
 - Bərabərdir
 - Yüksəkdir
 - Dəfələrlə yüksəkdir
 - Çox ucuzdur
-

Sual: Azərbaycan Respublikasında ixracın stimullaşdırılması vasitələrinə daxil edilmir: (Çəki: 1)

- İxrac rüsumlarının tətbiq edilməsi
 - Subsidiyaların verilməsi
 - Kreditləşdirmə
 - Risklərin sığorta edilməsi
 - Milli istehsalçıların rəqabətqabiliyyətliliyinin dəstəklənməsi
-

Sual: Xarici ticarətdə texniki maneələrə aid edilmir: (Çəki: 1)


- Xaricdən gətirilən malların standartları və keyfiyyəti

- Xaricdən gətirilən malların qiyməti
- Xaricdən gətirilən malların təhlükəsizliyi
- Xaricdən gətirilən malların qablaşdırılması və markalanması
- Xaricdən gətirilən malların sertifikatlaşdırılması və texniki xarakteristikası

Sual: "Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında Qaydalar" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 24.07.1998-ci il, 033 sayılı əmr
- 14.04.1997-ci il, 074 sayılı əmr
- 30.09.2000-ci il, 184 sayılı əmr
- 07.05.2002-ci il, 141 sayılı əmr
- 23.11.1996-cı il, 026 sayılı əmr

BÖLMƏ: 04-AZƏRBAYCANIN XARICI TİCARƏTİNİN TƏŞKİLATI-HÜQUQI ƏSASLARI

Ad	04-Azərbaycanın xarici ticarətinin təşkilati-hüquqi əsasları
Suallardan	48
Maksimal faiz	48
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Hazırda qüvvədə olan "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları" Azərbaycan Respublikası prezidentinin hansı tarixli və neçə nömrəli fərmanı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 20 avqust 1995-ci il, 302 nömrəli
- 14 may 1999-cu il, 102 nömrəli
- 30 oktyabr 2004-cü il, 715 nömrəli
- 24 iyun 1997-ci il, 609 nömrəli
- 18 dekabr 2007-ci il, 804 nömrəli

Sual: "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 28 dekabr 2006-cı il
- 17 oktyabr 2005-ci il
- 12 iyun 2004-cü il
- 15 sentyabr 2007-ci il
- 7 may 2008-ci il

Sual: Xarici ticarət sahəsində İqtisadi İnkişaf Nazirliyinin vəzifələrinə daxil deyildir: (Çəki: 1)

- Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi
- Malların standartlaşdırılması və sertifikatlaşdırılması
- Xarici ticarət siyasətini işləyib hazırlamaq və həyata keçirmək
- Dünya ticarət sistemində inteqrasiya
- İxrac potensialını inkişaf etdirmək

Sual: "Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu" nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- 20.06.1995]

- 1994-05-12
 - 1997-04-21
 - 1998-07-26
 - 1996-06-14
-

Sual: "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 19 fevral 1997-ci il
 - 06 aprel 1999-cu il
 - 27 oktyabr 1998-ci il
 - 12 iyul 2000-ci il
 - 21 noyabr 2001-ci il
-

Sual: Xarici ticarət sahəsində Dövlət Gömrük Komitəsinin əsas funksiyalarına daxil deyildir: (Çəki: 1)

- Gömrük sərhəddindən keçirilən mallardan vergi və rüsumların alınması
 - Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
 - Valyuta nəzarətini təmin etmək
 - Nəqliyyat vasitələrinə texniki baxış aparmaq
 - Xarici ticarətin gömrük statistikasını aparmaq
-

Sual: "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- 1995-12-07
 - 1996-11-18
 - 1999-08-26
 - 1998-05-20
 - 1997-10-06
-

Sual: "Vayuta tənzimi haqqında Azərbaycan Respublikasının qanunu" nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- 17 fevral 1995-ci il
 - 26 iyun 1996-cı il
 - 21 yanvar 1994-ci il
 - 03 aprel 1997-ci il
 - 29 noyabr 1998-ci il
-

Sual: "İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu" nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- 2011-02-14
 - 2004-10-26
 - 2009-07-10
 - 2005-08-22
 - 2008-09-30
-

Sual: "İxrac nəzarətinin aparılması qaydaları" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 15.12.2005, 230 nömrəli qərar
- 25.11.2004, 215 nömrəli qərar
- 18.08.2006, 182 nömrəli qərar
- 11.06.2007, 168 nömrəli qərar

Sual: "Malın mənşə ölkəsinin təyin edilməsi qaydası" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 14.04.2005, 102 nömrəli qərar
 - 23.05.2006, 146 nömrəli qərar
 - 29.11.2007, 190 nömrəli qərar
 - 09.10.2008, 172 nömrəli qərar
 - 19.12.2009, 215 nömrəli qərar
-

Sual: "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 19.02.2006, 56 nömrəli qərar
 - 24.04.2004, 88 nömrəli qərar
 - 30.10.2007, 186 nömrəli qərar
 - 04.12.2008, 264 nömrəli qərar
 - 15.11.2005, 209 nömrəli qərar
-

Sual: "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 19 dekabr 2004-cü il, 342 nömrəli qərar
 - 14 fevral 1998-ci il, 68 nömrəli qərar
 - 25 avqust 1999-cu il, 186 nömrəli qərar
 - 17 may 2003-cü il, 142 nömrəli qərar
 - 04 fevral 2000-ci il, 271 nömrəli qərar
-

Sual: Xarici ticarət sahəsində Maliyyə Nazirliyinin əsas funksiyalarına daxil deyildir: (Çəki: 1)

- Aksiz markalarının hazırlanması və verilməsi
 - Tədiyyə balansının tərtibində iştirak edir
 - Əyar nəzarətinin həyata keçirilməsi
 - Əmtəə və xidmətlərin qiymətinin müəyyən edilməsi
 - Maliyyə-valyuta problemlərinin təhlili
-

Sual: "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 11 iyun 1999-cu il, 248 nömrəli fərman
 - 03 sentyabr 2000-ci il, 272 nömrəli fərman
 - 29 mart 2001-ci il, 454 nömrəli fərman
 - 18 noyabr 2002-ci il, 308 nömrəli fərman
 - 22 dekabr 2003-cü il, 467 nömrəli fərman
-

Sual: Xarici ticarət sahəsində Vergilər Nazirliyinin əsas funksiyalarına daxil deyildir: (Çəki: 1)

- Vergilərin düzgün hesablanması və dövlət büdcəsinə köçürülməsi
 - Vergi dərəcələrinin müəyyən edilməsi
 - Vergi daxilolmalarının proqnozunu hazırlamaq
 - Vergi ödəyicilərinin uçotunu aparmaq
 - Ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi
-

Sual: "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir: (Çəki: 1)

- 15 noyabr 2008-ci il
 - 31 avqust 2009-cu il
 - 13 may 2007-ci il
 - 05 fevral 2010-cu il
 - 18 aprel 2011-ci il
-

Sual: Xarici ticarət sahəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsas vəzifələrinə daxil deyildir: (Çəki: 1)

- İxrac mallarına lisenziyalar vermək
 - Dövlət metroloji nəzarətini həyata keçirmək
 - Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması
 - Dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq etmək
 - Standartlaşdırmanı təşkil etmək
-

Sual: "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 10 iyun 2003-cü il
 - 15 aprel 2002-ci il
 - 21 mart 2004-cü il
 - 30 noyabr 2005-ci il
 - 16 fevral 2001-ci il
-

Sual: Xarici ticarət sahəsində Nəqliyyat Nazirliyinin əsas vəzifələrinə daxil deyildir: (Çəki: 1)

- Yükdaşımların baza tariflərini müəyyən edir
 - Ölkə ərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin inkişafını təmin edir
 - Xarici ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir
 - Beynəlxalq nəqliyyat konvensiyalarına qoşulmaq barədə təkliflər verir
 - Nəqliyyat vasitələri üzərində gömrük nəzarətini həyata keçirir
-

Sual: "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 17 avqust 2008-ci il
 - 26 dekabr 2004-cü il
 - 05 oktyabr 2005-ci il
 - 15 iyun 2007-ci il
 - 15 may 2006-cı il
-

Sual: Xarici ticarət sahəsində Sənaye və Energetika Nazirliyinin əsas vəzifələrinə daxil deyildir: (Çəki: 1)

- Enerji daşıyıcılarının istehsalı və istehlakının proqnoz göstəricilərini hazırlamaq
 - Yanacaq-enerji balansını tərtib etmək
 - Sənaye mallarının xarici bazarlara çıxarılması üçün tədbirlər görmək
 - Yanacaq-enerji daşıyıcılarının qiymətini müəyyən etmək
 - Sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması üçün tədbirlər üçün tədbirlər görmək
-

Sual: "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir: (Çəki: 1)

- 12 iyul 2000-ci il
 - 23 aprel 1999-cu il
 - 18 sentyabr 2001-ci il
 - 28 fevral 2002-ci il
 - 08 may 2003-cü il
-

Sual: Xarici ticarət sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas vəzifələrinə daxil deyildir: (Çəki: 1)

- Mineral xammal bazasından və yer təkindən səmərəli istifadə edilməsinə nəzarət
 - Müvafiq spesifik malların ixracına rəy vermək
 - Təbii sərvətlərin hasilatı və emalını aparır
 - Təbiəti mühafizə və ekoloji təhlükəsizlik üzrə layihələr hazırlayır
 - Xarici şirkətlərdə birlikdə geoloji kəşfiyyat işçiləri aparır
-

Sual: "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir: (Çəki: 1)

- 14 may 2004-cü il; 244 nömrəli fərman
 - 20 aprel 2005-ci il; 226 nömrəli fərman
 - 18 oktyabr 2003-cü il; 460 nömrəli fərman
 - 27 avqust 2007-ci il; 302 nömrəli fərman
 - 03 fevral 2008-ci il; 102 nömrəli fərman
-

Sual: Xarici ticarət sahəsində Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifələrinə daxil deyildir: (Çəki: 1)

- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının artırılması
 - Kənd təsərrüfatına lizinq xidmətinin artırılması
 - Aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi
 - Kənd təsərrüfatı məhsullarına idxal lisenziyalarının verilməsi
 - Rəqabətə davamlı aqrar sənaye məhsullarının dünya bazarına çıxarılması
-

Sual: "İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icarənin verilməsi qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir: (Çəki: 1)

- 29.02.2007-ci il; 58 nömrəli qərar
 - 21.06.2004-cü il; 192 nömrəli qərar
 - 15.12.2005-ci il; 230 nömrəli qərar
 - 09.05.2008-ci il; 142 nömrəli qərar
 - 18.11.2006-cı il; 348 nömrəli qərar
-

Sual: "Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə Təlimat" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir: (Çəki: 1)

- 18 noyabr 2006-cı il; 189 nömrəli əmr
 - 26 yanvar 2001-ci il; 23 nömrəli əmr
 - 9 sentyabr 1998-ci il; 49 nömrəli əmr
 - 18 aprel 1999-cu il; 126 nömrəli əmr
 - 29 oktyabr 2004-cü il; 216 nömrəli əmr
-

Sual: Xarici ticarət əməliyyatlarının əsas hüquqi aləti hansı sənədlərdir? (Çəki: 1)

- Konvensiya, konosament

- Saziş, memorandum
 - Müqavilə, kontrakt
 - Protokol, bəyannamə
 - Məktub, invoys
-

Sual: Azərbaycanda barter əməliyyatları zamanı ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti neçə günə qədər müəyyən olunmuşdur? (Çəki: 1)

- 60 günə qədər
 - 80 günə qədər
 - 120 günə qədər
 - 100 günə qədər
 - 90 günə qədər
-

Sual: Bu ixrac-idxal əməliyyatlarından hansı forma Azərbaycan Respublikasında tətbiq edilmir? (Çəki: 1)

- Nazirlər Kabinetinin sərəncamı ilə aparılan ixrac-idxal əməliyyatları
 - Rezidentlərin borcu hesabına aparılan ixrac-idxal əməliyyatları
 - Müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan ixrac-idxal əməliyyatları
 - Barter əməliyyatları
 - Kooperasiya əməliyyatları
-

Sual: Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların, xidmət və əqli mülkiyyətin kreditə ixracı bağlanmış müqavilələr harada qeydiyyatdan keçirilməklə aparılır? (Çəki: 1)

- Dövlət Gömrük Komitəsində
 - Maliyyə Nazirliyində
 - Vergilər Nazirliyində
 - Ədliyyə Nazirliyində
 - İqtisadi İnkişaf Nazirliyində
-

Sual: Beynəlxalq alqı-satqı müqavilələrinə nə deyilir? (Çəki: 1)

- Saziş
 - Bəyannamə
 - Protokol
 - Kontrakt
 - Konvensiya
-

Sual: Bunlardan hansı xarici ticarətin subyektlərinə daxildir? (Çəki: 1)

- Məktəblər
 - Qeyri-hökumət təşkilatları
 - TMK-lar
 - Teatrlar
 - Xəstəxanalar
-

Sual: Konsiqnasiya yolu ilə ixrac edilmiş mallar müəyyən edilmiş müddətdə satılmadıqda neçə gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır? (Çəki: 1)

- 20 gün
- 30 gün
- 40 gün
- 50 gün

60 gün

Sual: Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən neçə günə qədər müəyyən olunmuşdur? (Çəki: 1)

- 180 günə qədər
 - 190 günə qədər
 - 160 günə qədər
 - 100 günə qədər
 - 90 günə qədər
-

Sual: 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçısı olan hüquqi şəxslərin neçə faizini özəl sektor təşkil etmişdir? (Çəki: 1)

- 95,7
 - 92,1
 - 86,8
 - 73,5
 - 66,6
-

Sual: Xarici ticarət kontraktlarının "fors-major" bölməsi hansı halları nəzərdə tutur? (Çəki: 1)

- Çıxılmaz vəziyyət
 - Düzülməz vəziyyət
 - Unudulmaz hallar
 - Fövqəladə hallar
 - Xəyali hallar
-

Sual: Xarici ticarət kontraktlarında belə bölmə olmur: (Çəki: 1)

- Fors-major
 - Predmeti
 - İanələr
 - Hesablaşma
 - Arbitraj
-

Sual: Bu xidmətlərdən hansıların idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik xidmətlərə daxil deyildir? (Çəki: 1)

- Kütləvi iaşə xidməti
 - İnşaat fəaliyyəti
 - Yük və sərnişin daşınması
 - Rabitə xidmətləri
 - Rabitə xidmətləri
-

Sual: Bu mallardan hansıları ixracı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik mal, xidmət və əqli mülkiyyətə daxil deyildir? (Çəki: 1)

- Çöl heyvanları, yabanı bitkilər
 - Zəfəran
 - İlan, böyə və əqrəb zəhərləri
 - İxtiralar, "Nou-Hau"
 - İncəsənət əsərləri, kolleksiya əşyaları
-

Sual: Bu mallardan hansı qrup ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan mallara daxil deyildir? (Çəki: 1)

- Silah və hərbi texnika
 - Metal və metal məmulatı
 - Barıt və partlayıcı maddələr
 - Nüvə materialları və texnologiyaları
 - Emal edilməmiş almazın ixracı
-

Sual: Bu ixrac əməliyyatlarından hansı forma Azərbaycan Respublikasında tətbiq edilmir? (Çəki: 1)

- Kreditə ixrac əməliyyatları
 - Təkrar ixrac (reeksport) əməliyyatları
 - Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı
 - Daimi ixrac əməliyyatları
 - Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
-

Sual: "Müvəqqəti İdxal (İxrac) Gömrük Rejimi haqqında Əsasnamə" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir: (Çəki: 1)

- 14.05.1998. əmr № 86
 - 29.09.2000. əmr №64
 - 21.02.2002. əmr №102
 - 04.12.2003. əmr №306
 - 18.03.1996. əmr №36
-

Sual: "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının qanunu nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- 14.04.2009-cu ildə
 - 04.02.2008-ci ildə
 - 22.11.2011-ci ildə
 - 26.06.2007-ci ildə
 - 18.10.2010-cu ildə
-

Sual: İdxal-ixrac əməliyyatlarında ticarət sənədlərinə aid deyil: (Çəki: 1)

- Proforma-faktura
 - Çəki və tara siyahısı
 - Mənşə sertifikatı
 - Order
 - Spesifikasiya
-

Sual: İdxal-ixrac əməliyyatlarında hansı qrup sənədlərdən istifadə edilmir? (Çəki: 1)

- Ticarət sənədləri
 - Yük-nəqliyyat sənədləri
 - Arbitraj sənədləri
 - Maliyyə sənədləri
 - Sığorta sənədləri
-

Sual: Azərbaycanda qiymətli kağızların alqı-satqısı ilə hansı təşkilat məşğuldur? (Çəki: 1)

- İqtisadi İnkişaf Nazirliyi
- Mərkəzi Bank
- Dövlət Neft Fondu

- Bakı Fond Birjası
 Sahibkarlığa Kömək Milli Fondu

BÖLMƏ: 05-AZƏRBAYCANIN XARICI TİCARƏT TƏHLİLİ VƏ PROQNOZLAŞDIRILMASI

Ad	05-Azərbaycanın xarici ticarət təhlili və proqnozlaşdırılması
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: SSRİ-nin tərkibində olan 15 müttəfiq respublikadan hansı üçü aldığından çox məhsul vermişdir? (Çəki: 1)

- Rusiya, Belarusiya, Tacikistan
 Ukrayna, Moldova, Gürcüstan
 Azərbaycan, Ukrayna, Rusiya
 Özbəkistan, Litva, Qazaxstan
 Türkmənistan, Qırızistan, Estoniya

Sual: 2012-ci ildə Azərbaycan Respublikası neçə xarici ölkə ilə ticarət əlaqələrində olmuşdur? (Çəki: 1)

- 135
 145
 165
 155
 175

Sual: 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı nə qədər olmuşdur? (Çəki: 1)

- 11340
 8480
 10500
 9765
 8622

Sual: 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçısı olan hüquqi şəxslərin neçə faizini dövlət sektoru təşkil etmişdir? (Çəki: 1)

- 7,9
 16,3
 5,8
 19,9
 10,7

Sual: 2012-ci ildə Azərbaycanın xarici ticarətindən bütçə daxilolmalarında ƏDV-nin payı neçə faiz olmuşdur? (Çəki: 1)

- 65,8
 73,1
 53,8

- 76,9
 - 78,3
-

Sual: Azərbaycanda fəaliyyət göstərməyən Transmilli Şirkətləri göstərin: (Çəki: 1)

- Britiş Petroleum
 - General Motors
 - AMOKO
 - Lukoyl
 - TPAO
-

Sual: 2012-ci ildə Azərbaycandan ixrac edilən malların neçə faizi aşağı texnologiyalı və neçə faizi yüksək texnologiyalı malların payına düşmüşdür? (Çəki: 1)

- 80 %-i və 20 %-i
 - 90 %-i və 10 %-i
 - 70 %-i və 30 %-i
 - 60 %-i və 40 %-i
 - 50 %-i və 50 %-i
-

Sual: 2030-cu ildə Azərbaycandan ixrac ediləcək malların neçə faizinin aşağı texnologiyalı malların payına düşəcəyi proqnozlaşdırılır? (Çəki: 1)

- 10 %-i və 90 %-i
 - 50 %-i və 50 %-i
 - 40 %-i və 60 %-i
 - 20 %-i və 80 %-i
 - 30 %-i və 70 %-i
-

Sual: 2000-ci ildə Azərbaycandan əmtəə ixracında 1-ci yeri hansı ölkə tutmuşdur? (Çəki: 1)

- Rusiya
 - ABŞ
 - İtaliya
 - İran
 - İsrail
-

Sual: 2000-ci ildə Azərbaycandan əmtəə ixracında birinci üçlük ölkələri hansılar olmuşdur? (Çəki: 1)

- Rusiya, İran, Türkmənistan
 - İran, İsrail, Gürcüstan
 - Ukrayna, ABŞ, Rusiya
 - İtaliya, Fransa, İsrail
 - Rusiya, Ukrayna, İran
-

Sual: 2000-ci ildə Azərbaycana əmtəə idxalında 1-ci yeri hansı ölkə tutmuşdur? (Çəki: 1)

- Rusiya
 - İran
 - Türkiyə
 - İsrail
 - İtaliya
-

Sual: 2000-ci ildə Azərbaycana əmtəə idxalında birinci üçlük ölkələri hansılar olmuşdur? (Çəki: 1)

- İran, İsrail, ABŞ
 - Rusiya, Türkiyə, ABŞ
 - Türkiyə, İtaliya, Gürcüstan
 - Rusiya, Gürcüstan, İran
 - İtaliya, Türkiyə, Rusiya
-

Sual: 2012-ci ildə Bakı-Supsa boru kəməri ilə nə qədər xam neft ixrac edilmişdir? (Çəki: 1)

- 4,9 mln.ton
 - 3,9 mln.ton
 - 2,9 mln.ton
 - 5,9 mln.ton
 - 6,9 mln.ton
-

Sual: 2012-ci ildə Azərbaycandan nə qədər təbii qaz ixrac edilmişdir? (Çəki: 1)

- 6,9 mlrd m³
 - 7,9 mlrd m³
 - 7,9 mlrd m³
 - 5,9 mlrd m³
 - 4,9 mlrd m³
-

Sual: 2010-cu ildə dünya bazarında qızıla olan tələb nə qədər olmuşdur? (Çəki: 1)

- 2000 ton
 - 4000 ton
 - 3000 ton
 - 5000 ton
 - 6000 ton
-

Sual: 2010-cu ildə dünya bazarında qızıl istehlakı nə qədər olmuşdur? (Çəki: 1)

- 1000 ton
 - 2000 ton
 - 3000 ton
 - 4000 ton
 - 5000 ton
-

Sual: 2010-cu ildə dünyada qızıl istehlakı üzrə 1-ci üçlük ölkələri hansılar olmuşdur? (Çəki: 1)

- Çin, Yaponiya, İtaliya
 - ABŞ, Səudiyyə Ərəbistanı, Cənubi Koreya
 - Hindistan, Türkiyə, İndoneziya
 - Hindistan, İtaliya, Türkiyə
 - İtaliya, ABŞ, Çin
-

Sual: 2010-cu ildə dünyada avtomobil istehsalı üzrə 1-ci yeri hansı ölkə tutmuşdur? (Çəki: 1)

- Fransa
 - Yaponiya
 - ABŞ
 - Cənubi Koreya
 - Almaniya
-

Sual: 2010-cu ildə dünyada avtomobil istehsalına görə 1-ci üçlük ölkələri hansılar olmuşdur? (Çəki: 1)

- Yaponiya, İngiltərə, İtaliya
 - Almaniya, İspaniya, Kanada
 - Yaponiya, Braziliya, İtaliya
 - Almaniya, Cənubi Koreya, Fransa
 - ABŞ, Yaponiya, Almaniya
-

Sual: Dünyanın 3 əsas kənd təsərrüfatı məhsulları ixracatçısı olan ölkələr hansılardır? (Çəki: 1)

- Çin, Qazaxstan, Argentina
 - Braziliya, Hindistan, ABŞ
 - Kanada, Pakistan, Türkiyə
 - Türkiyə, Kanada, Misir
 - Avstraliya, Kanada, Braziliya
-

Sual: 2012-ci ildə Azərbaycandan ixrac edilən qeyri-neft məhsullarının həcmi nə qədər artmışdır? (Çəki: 1)

- 3%
 - 12%
 - 8,4%
 - 5%
 - 15%
-

Sual: 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçılarının neçə faizini hüquqi şəxslər təşkil etmişdir? (Çəki: 1)

- 39,8
 - 53,1
 - 44,8
 - 67,7
 - 70,1
-

Sual: 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçılarının neçə faizini fiziki şəxslər təşkil etmişdir? (Çəki: 1)

- 61,4
 - 55,2
 - 43,8
 - 37,3
 - 72,8
-

Sual: "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli sərəncamı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 27 iyun 2005-ci il
 - 08 fevral 2003-cü il
 - 24 noyabr 2004-cü il
 - 14 fevral 2005-ci il
 - 18 may 2006-cı il
-


Sual: "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli sərəncamı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 22 avqust 2009-cu il
- 18 iyun 2010-cu il
- 26 dekabr 2009-cu il
- 6 aprel 2010-cu il
- 16 may 2011-ci il

Sual: "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli sərəncamı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 17 may 2004-cü il
- 25 avqust 2008-ci il
- 12 sentyabr 2009-cu il
- 20 dekabr 2007-ci il
- 30 yanvar 2006-cı il

BÖLMƏ: 06- AZƏRBAYCANIN XARICI TİCARƏTİNİN VƏZİYYƏTİ, DINAMİKASI, COĞRAFIYASI VƏ STRUKTURU

Ad	06- Azərbaycanın xarici ticarətinin vəziyyəti, dinamikası, coğrafiyası və strukturu
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: 2012-ci ildə Azərbaycandan neçə çeşiddə mal ixrac edilmişdir? (Çəki: 1)

- 1273
- 3273
- 4273
- 2273
- 5273

Sual: 2012-ci ildə Azərbaycana neçə çeşiddə mal idxal edilmişdir? (Çəki: 1)

- 3421
- 5421
- 6421
- 7421
- 8421

Sual: 2010-cu ildə Azərbaycandan əmtəə ixracında 1-ci yeri hansı ölkə tutmuşdur? (Çəki: 1)

- ABŞ
- İtaliya
- Rusiya
- İsrail
- Sinqapur

Sual: 2010-cu ildə Azərbaycandan əmtəə ixracında 1-ci üçlük ölkələri hansılar olmuşdur? (Çəki: 1)

- Rusiya, Malayziya, ABŞ
 - Fransa, Xorvatiya, Sinqapur
 - İtaliya, ABŞ, Ukrayna
 - İtaliya, Fransa, İsrail
 - Ukrayna, Rusiya, Fransa
-

Sual: 2010-cu ildə Azərbaycana əmtəə idxalında 1-ci yeri hansı ölkə tutmuşdur? (Çəki: 1)

- Ukrayna
 - ABŞ
 - Rusiya
 - Almaniya
 - Türkiyə
-

Sual: 2010-cu ildə Azərbaycana əmtəə idxalında 1-ci üçlük ölkələri hansılar olmuşdur? (Çəki: 1)

- Türkiyə, Çin, Ukrayna
 - Almaniya, Ukrayna, Qazaxstan
 - Rusiya, Sinqapur, Böyük Britaniya
 - Çin, Almaniya, Braziliya
 - Rusiya, Türkiyə, Almaniya
-

Sual: 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqının payı nə qədər olmuşdur? (Çəki: 1)

- 42,4%
 - 35,5%
 - 26,7%
 - 49,7%
 - 52,8%
-

Sual: 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsində MDB ölkələrinin payı nə qədər olmuşdur? (Çəki: 1)

- 12,5%
 - 18,7%
 - 14,4%
 - 20,8%
 - 25,3%
-

Sual: 2012-ci ildə Azərbaycandan nə qədər elektrik enerjisi ixrac edilmişdir? (Çəki: 1)

- 441 mln. KVt/s
 - 341 mln. KVt/s
 - 641 mln. KVt/s
 - 541 mln. KVt/s
 - 241 mln. KVt/s
-

Sual: QATS – Xidmətlərlə Ticarət üzrə Baş Sazişə görə bütün xidmətlər neçə bölmədə və növdə qruplaşdırılır? (Çəki: 1)

- 6 bölmə 100 növ
- 8 bölmə 120 növ

- 10 bölmə 140 növ
- 12 bölmə 160 növ
- 14 bölmə 180 növ

Sual: Azərbaycanda idxal-ixrac əməliyyatları zamanı bu sövdələşmə xarakterli hesablaşmadan istifadə olunmur? (Çəki: 1)

- Ölkələrin öhdəlikləri üzrə hesablaşma
- Milli valyuta ilə hesablaşma
- SDV ilə hesablaşmalar
- Klirinq üzrə hesablaşmalar
- Qapalı valyuta ilə hesablaşmalar

Sual: 2012-ci ildə Azərbaycandan nə qədər neft məhsulları ixrac edilmişdir: (Çəki: 1)

- 4,3 mln.ton
- 5,3 mln.ton
- 3,2 mln.ton
- 1,6 mln.ton
- 2,8 mln.ton

Sual: 2012-ci ildə Azərbaycandan dəmiryol nəqliyyatı ilə nə qədər xam neft ixrac edilmişdir? (Çəki: 1)

- 4 mln.ton
- 3 mln.ton
- 2 mln.ton
- 1 mln.ton
- 5 mln.ton

Sual: 2012-ci ildə Azərbaycandan Şimal boru kəməri ilə nə qədər xam neft ixrac edilmişdir? (Çəki: 1)

- 3,9 mln.ton
- 2,9 mln.ton
- 1,9 mln.ton
- 4,9 mln.ton
- 5,9 mln.ton

BÖLMƏ: 07-XARICI TİCARƏT BALANSI

Ad	07-Xarici ticarət balansı
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Dövlətin xaricdən daxil olan və xaricə gedən bütün valyuta axınlarını əks etdirən rəsmi cədvələ (sənədə) nə deyilir? (Çəki: 1)

- Dövlət büdcəsi
- Mühasibat balansı
- Tədiyyə balansı

- Ticarət balansı
 - Xidmətlər balansı
-

Sual: Tədiyyə balansının vəziyyətinə dövlət təsirinin belə metodu yoxdur: (Çəki: 1)

- Birbaşa nəzarət
 - Deflyasiya
 - Mübadilə məzənnəsinin dəyişməsi
 - Barter əməliyyatlarının artırılması
 - İxracın stimullaşdırılması
-

Sual: Ölkənin tədiyyə balansı neçə əsas hesabdən (bölmədən) ibarət olur? (Çəki: 1)

- 5 bölmə
 - 4 bölmə
 - 2 bölmə
 - 3 bölmə
 - 6 bölmə
-

Sual: Xarici ticarət balansı neçə alt bölmədən (hesabdən) ibarətdir? (Çəki: 1)

- 6 bölmə
 - 5 bölmə
 - 4 bölmə
 - 3 bölmə
 - 2 bölmə
-

Sual: Tədiyyə balansının cari əməliyyatlar balansında (ticarət balansında) belə valyuta axınları yoxdur: (Çəki: 1)

- Müsadirə edilmiş mallar
 - Malların ixracı
 - Malların idxalı
 - Təkrar emal malları
 - Qeyri-monetar qızıl
-

Sual: Tədiyyə balansının kapitalın və maliyyənin hərəkəti balansında (hesabında) belə valyuta axınları yoxdur: (Çəki: 1)

- İnvestisiyalardan xalis gəlirlər
 - Ehtiyatda olan külçə qızıl
 - Xalis pul köçürmələri
 - Gələn kapital axını
 - Gedən kapital axını
-

Sual: Tədiyyə balansının xidmətlər balansı alt hesabında belə maddə yoxdur: (Çəki: 1)

- Nəqliyyat xidmətləri
 - Turizm xidmətləri
 - Kütləvi iaşə xidmətləri
 - Rabitə xidmətləri
 - Tikinti xidmətləri
-

Sual: Xarici ticarət balansında malların ixracı və idxalı hansı qiymətlərlə hesablanır? (Çəki: 1)

- FAS

- CIF
 FOB
 CPT
 DAF

BÖLMƏ: 08-XARICI TİCARƏTİN MALİYYƏLƏSMƏSİ VƏ KREDİTLƏSMƏSİ

Ad	08-Xarici ticarətin maliyyələşməsi və kreditləşməsi
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Xarici ticarətlə əlaqədar Azərbaycan BVF-yə hər il hansı informasiyanı vermir? (Çəki: 1)

- Qızılın ixracı və idxalı
 Ticarətin həcmi və istiqamətləri
 Tədiyyə balansı
 İdxalın əmtəə strukturu
 Ölkəyə gələn və ölkədən çıxan investisiyaların həcmi

Sual: Azərbaycanda xarici ticarətin maliyyələşdirilməsinin əsas mənbələrinə daxil deyildir: (Çəki: 1)

- Bank kreditləri
 Hökumət tərəfindən ayırmalar
 Borc ödəmələri
 Hüquqi və fiziki şəxslərin öz vəsaitləri
 Dövlət təminatlı qiymətli kağızlar

Sual: Xarici ticarət əməliyyatları zamanı belə hesablaşma formasından istifadə edilmir? (Çəki: 1)

- Akkreditivlə hesablaşmalar
 İnkasso hesablaşmalar
 Nisyə hesablaşmalar
 Nəğd hesablaşmalar
 Konsiqnasiya hesablaşmalar

Sual: 2012-ci ildə Azərbaycanın xarici ticarətindən bütçə daxilolmalarında gömrük rüsumlarının payı nüçə faiz olmuşdur? (Çəki: 1)

- 19,2
 15,7
 12,8
 20,7
 22,9

Sual: 2012-ci ildə Azərbaycanın xarici ticarətindən bütçə daxilolmalarında aksizlərin payı neçə faiz olmuşdur? (Çəki: 1)

- 14,8
 5,1

- 6,3
- 17,7
- 18,8

Sual: 2012-ci ildə Azərbaycanın xarici ticarətindən bütçə daxilolmalarında yol vergisinin payı neçə faiz olmuşdur? (Çəki: 1)

- 9,2
- 2,8
- 8,5
- 1,4
- 5,3

Sual: İdxal-ixrac əməliyyatlarında maliyyə sənədlərinə aid deyil: (Çəki: 1)

- Veksel
- Əmtəə etalonu
- Barat
- Antrepo
- Girov sənədi

Sual: İdxal-ixrac əməliyyatlarında sığorta sənədlərinə aid deyil: (Çəki: 1)

- Keyfiyyət sertifikatı
- Sığorta müqaviləsi
- TİR klozu
- Dəmir yolu klozu
- Sığortalama qəbzi

BÖLMƏ: 09-XARICI TİCARƏTİN NƏQLİYYAT VƏ GÖMRÜK ASPEKTLƏRİ

Ad	09-Xarici ticarətin nəqliyyat və gömrük aspektləri
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: BMT-nin qəbul etdiyi "Beynəlxalq Yük Daşınması Müqaviləsi haqqında konvensiya" (BYDM) nə vaxt və harada imzalanmışdır? (Çəki: 1)

- 5 yanvar 1952-ci il, Vyanada
- 3 mart 1954-cü il, Parisdə
- 12 sentyabr 1957-ci il, Berndə
- 28 noyabr 1962-ci il, Sürixdə
- 19 may 1956-cı il, Cenevrədə

Sual: BMT-nin qəbul etdiyi "Yol-nəqliyyat vasitələrinin ticarət və kommertiya məqsədi ilə müvəqqəti idxalının gömrük konvensiyası" nə vaxt və harada imzalanmışdır? (Çəki: 1)

- 18 may 1956-cı il, Cenevrədə
- 11 fevral 1955-ci il, Romada
- 16 avqust 1964-cü il, Londonda

- 24 oktyabr 1958-ci il, Madriddə
 - 7 dekabr 1959-cu il, Vyanada
-

Sual: Hazırda qüvvədə olan İNKOTERMS neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- 1990
 - 2010
 - 2005
 - 1995
 - 1980
-

Sual: "Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının qanunu" Azərbaycan Respublikası Prezidenti tərəfindən nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- 19 iyun 1997-ci il
 - 05 mart 1998-ci il
 - 17 sentyabr 2001-ci il
 - 22 dekabr 2000-ci il
 - 18 noyabr 1999-cu il
-

Sual: "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli sərəncamı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 22 iyun 2001-ci il; № 146 – II Q
 - 14 may 2000-ci il; № 164 – III Q
 - 6 sentyabr 2002-ci il; № 184 – II Q
 - 28 noyabr 2003-cü il; № 196 – III Q
 - 28 noyabr 2003-cü il; № 196 – III Q
-

Sual: "Gömrük nəzarətinin həyata keçirilməsi qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı tarixli, neçə nömrəli qərarı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- 25 yanvar 2012-ci il, 8 nömrəli qərarı
 - 15 may 2011-ci il, 17 nömrəli qərarı
 - 18 yanvar 2013-cü il, 7 nömrəli qərarı
 - 12 avqust 2010-cu il, 23 nömrəli qərarı
 - 14 noyabr 2009-cu il, 32 nömrəli qərarı
-

Sual: "Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunu" Azərbaycan Respublikası Prezidenti tərəfindən nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- 10 may 2005-ci il
 - 15 fevral 2004-cü il
 - 23 iyun 2003-cü il
 - 27 oktyabr 2006-cı il
 - 12 dekabr 2007-ci il
-

Sual: 2012-ci ildə Azərbaycandan ixrac məqsədi ilə nə qədər yük daşınmışdır? (Çəki: 1)

- 20,7 mln.ton
 - 25,8 mln.ton
 - 30,3 mln.ton
 - 35,3 mln.ton
 - 40,2 mln.ton
-

Sual: 2012-ci ildə Azərbaycanda idxal məqsədi ilə nə qədər yük daşınmışdır? (Çəki: 1)

- 5,5 mln.ton
 - 6,6 mln.ton
 - 12,6 mln.ton
 - 9,5 mln.ton
 - 10,3 mln.ton
-

Sual: 2012-ci ildə Azərbaycanda tranzit istiqaməti üzrə nə qədər yük daşınmışdır? (Çəki: 1)

- 12,6 mln.ton
 - 14,4 mln.ton
 - 20,4 mln.ton
 - 18,2 mln.ton
 - 16,7 mln.ton
-

Sual: İdxal-ixrac əməliyyatlarında yük-nəqliyyat sənədlərinə aid deyil: (Çəki: 1)

- Konosament
 - Havayolu nəqliyyat sənədi
 - Yük-vaqon sənədi
 - SMR
 - Sürücülük vəsiqəsi
-

Sual: Azərbaycan Respublikasında idxal əməliyyatları nəyin əsasında həyata keçirilir? (Çəki: 1)

- Ekspertizadan keçirilməklə
 - Seçmə yolu ilə
 - Qaydalarda göstərilən istisnalar olmaqla gömrük orqanlarında bəyan edilməklə
 - Dəyəri ödənilməklə
 - Qablaşdırma və markalanmaqla
-

Sual: 2012-ci ildə Azərbaycanda gömrük bəyannamələrinin sayı nə qədər olmuşdur? (Çəki: 1)

- 490867
 - 180984
 - 276078
 - 342610
 - 548118
-

Sual: 2012-ci ildə Azərbaycanda ixrac bəyannamələrinin sayı və xüsusi çəkisi nə qədər olmuşdur? (Çəki: 1)

- 42202 və 15,2 %
 - 36807 və 12,9 %
 - 51804 və 18,9 %
 - 67480 və 21,3 %
 - 74386 və 23,7 %
-

Sual: 2012-ci ildə Azərbaycanda idxal bəyannamələrinin sayı və xüsusi çəkisi nə qədər olmuşdur? (Çəki: 1)

- 189678 və 65,7 %
- 178973 və 70,7 %
- 467146 və 97,8 %
- 384761 və 83,9 %
- 233876 və 84,8 %

BÖLMƏ: 10-XARICI TICARƏTİN İQTISADI SƏMƏRƏLİLİYİ

Ad	10-Xarici ticarətin iqtisadi səmərəliliyi
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: "Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı nə vaxt olmuşdur? (Çəki: 1)

- 30 aprel 1993-cü ildə
- 10 yanvar 1994-cü ildə
- 24 dekabr 1997-ci ildə
- 20 iyun 1995-ci ildə
- 17 oktyabr 1996-cı ildə

Sual: "Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı nə vaxt olmuşdur? (Çəki: 1)

- 22 noyabr 1993-cü il
- 11 sentyabr 1997-ci il
- 13 may 1992-ci il
- 5 aprel 1994-cü il
- 23 iyun 1996-cı il

Sual: 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən qarşıya qoyulan əsas strateji iqtisadi-ticarət vəzifələrinə aid deyildir: (Çəki: 1)

- Beynəlxalq yarmarkaların keçirilməsi
- İqtisadiyyatın şaxələndirilməsi
- Sənaye potensialının gücləndirilməsi
- İxrac potensialının artırılması
- İdxaldan asılılığın azaldılması

Sual: Xarici ticarətin iqtisadi səmərəliliyinin əsas göstəricilərinə aid edilmir (Çəki: 1)

- Vergilərin azaldılması
- Maksimum gəlir
- Maksimum mənfəət
- Xərclərin azaldılması
- Mal itkilərinin qarşısının alınması

Sual: Xarici ticarət əlaqələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsinin əsas amili hansıdır? (Çəki: 1)

- Alınmış malların dəyərinin daha tez ödənilməsi
- Gömrük sənədləşmələrinin sürətlə aparılması
- Tərəfdaşların hər birinin mənfəətinin artması
- Nəqliyyat vasitələrinin daha tez boşaldılması
- Malların xarab olmasının qarşısının alınması

Sual: Xarici ticarətin səmərəlilik göstəricilərinə aid edilmir: (Çəki: 1)

- Mütləq səmərəlilik
 - Nisbi səmərəlilik
 - Humanitar səmərəlilik
 - Kompleks səmərəlilik
 - Valyuta səmərəliliyi
-

Sual: Azərbaycanın ÜTT-yə maksimum səmərəli şərtlərlə daxil olmasına aid deyildir: (Çəki: 1)

- Yerli sahibkarların mənafeyinin qorunması
 - Kənd təsərrüfat məhsulları istehsalçılarına yüksək subsidiyaların verilməsi
 - İxrac rüsumlarının artırılması
 - İnkişaf etməkdə olan ölkə statusu ilə daxil olmaq
 - Antidempinq
-

Sual: Neçənci il Azərbaycan Respublikasında "İnformasiya – Kommunikasiya texnologiyaları ili" elan edilmişdir: (Çəki: 1)

- 2012
 - 2000
 - 2011
 - 2013
 - 2005
-

Sual: Azərbaycanda ixrac potensialının və xarici investisiya qoyuluşunun artırılması məqsədi ilə neçənci ildə, hansı fond yaradılmışdır? (Çəki: 1)

- Elmin inkişafı fondu, 2001
 - İxracın və investisiyaların təşviqi fondu, 2003
 - Dövlət Neft Fondu, 2004
 - Sosial Müdafiə Fondu, 2006
 - Sahibkarlığa Kömək Milli Fondu, 2005
-

Sual: Azərbaycanda neftdən sonra 2-ci gəlir gətirən prioritet sahə hansı hesab edilir? (Çəki: 1)

- Taxıl istehsalı
 - Emal sənayesi
 - Reklam xidməti
 - Turizm
 - İnformasiya-kommunikasiya texnologiyaları
-

Sual: Hər 1 avro investisiya qoymaqla 43 avro gəlir gətirəcək, dünyada 11-ci kosmos ölkəsi olan Azərbaycanın 1-ci telekommunikasiya peyki neçənci ildə kosmosa buraxılmışdır? (Çəki: 1)

- 2011-03-26
 - 2010-08-18
 - 2014-11-28
 - 2013-02-08
 - 2012-09-18
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ildə büdcə gəlirləri nə qədər olmuşdur? (Çəki: 1)

- 5 mlrd.manat
- 10 mlrd.manat
- 13,7 mlrd.manat

- 8 mlrd.manat
 - 15 mlrd.manat
-

Sual: Azərbaycanda təbii resursların nəhəng yığım fondu hansıdır? (Çəki: 1)

- Milli fondu
 - Stabilləşdirmə fondu
 - Dövlət Neft fondu
 - Sosial-iqtisadi inkişaf fondu
 - Daimi fondu
-

Sual: Dünya ölkələrində təbii resursların belə bir nəhəng yığım fondu yoxdur: (Çəki: 1)

- İnvestisiya Fondu
 - Gələcəyə İnam Fondu
 - Dövlət Neft Fondu
 - Milli Rifah Fondu
 - Valyuta Agentliyi
-

Sual: Azərbaycanda sahibkarlara güzəştli kreditlərin verilməsi ilə hansı təşkilat məşğuldur? (Çəki: 1)

- Mərkəzi Bank
 - İqtisadi İnkişaf Nazirliyi
 - Özəl banklar
 - Maliyyə Nazirliyi
 - Sahibkarlığa Kömək Milli Fondu
-

Sual: İEÖ-lərdə fiziki şəxslər – alıcılar haradan mal almağa daha çox üstünlük verirlər: (Çəki: 1)

- Poçtla ticarətdən
 - Mağaza – marketdən
 - Kolxoz bazarından
 - Yarmarkadan
 - İnternet-elektron ticarətlə
-


Sual: İEÖ-lərdə internet-elektron ticarətlə malın alıcıya çatdırılmasını hansı şirkətlər yerinə yetirirlər? (Çəki: 1)

- Rabitə müəssisələri
 - Nəqliyyat-ekspedisiya şirkətləri
 - Beynəlxalq çatdırma şirkətləri
 - Avtonəqliyyat şirkətləri
 - Hava nəqliyyatı şirkətləri
-

Sual: İnternet-elektron ticarətlə malın alınması üçün fiziki şəxs-alıcının mütləq nəyi olmalıdır? (Çəki: 1)

- Şəxsiyyət vəsiqəsi
 - Qızılı
 - Pulu
 - Plastik (kredit) kartı
 - Sürücülük vəsiqəsi
-

BÖLMƏ: YENİ

Suallardan	121
Maksimal faiz	121
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Qədim Azərbaycan dövlətlərinin ərazilərindən tapılmış, qədim dövrlərdə istehsal edilmiş mallar əsasən Azərbaycanın hansı muzeyində saxlanılır: (Çəki: 1)

- Qala tarix-etnoqrafiya muzeyi
- Milli Azərbaycan tarixi muzeyi
- Azərbaycan əntiq əşyalar muzeyi
- Azərbaycan incəsənət muzeyi
- Azərbaycan xalçaları muzeyi

Sual: Qərblə Şərqi birləşdirən, qədim böyük ticarət marşrutu olan tarixi Böyük İpək yolu neçə il əvvəl yaranıb? (Çəki: 1)

- 500 il
- 1000
- 2500
- 3000
- 4000

Sual: Dünya İqtisadi Forumunun 2014-cü il Qlobal rəqabətqabiliyyətlik hesabatında Azərbaycan neçənci yerdə olmuşdur: (Çəki: 1)

- 134 ölkə sırasında 28-ci yerdə
- 124 ölkə sırasında 48-ci yerdə
- 154 ölkə sırasında 58-ci yerdə
- 144 ölkə sırasında 38-ci yerdə
- 164 ölkə sırasında 68-ci yerdə

Sual: Dünyanın ən gözəl xalısı hesab edilən Azərbaycanın “Şeyx Səfi” xalısı dünyanın hansı muzeyində saxlanılır: (Çəki: 1)

- Moskvanın Şərq Xalqları incəsənəti muzeyində
- Londonun Viktoriya və Albert muzeyində
- Parisin Luvr muzeyində
- İstanbulun Topqapı muzeyində
- Bakıda Milli Azərbaycan tarixi muzeyində

Sual: “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı tarixli qərarı ilə təsdiq edilmişdir: (Çəki: 1)

- 20 may 2011-ci il, №123
- 25 iyun 2012-ci il, №184
- 30 iyul 2013-cü il, №67
- 27 sentyabr 2010-cu il, №193
- 29 avqust 2014-cü il, №293

Sual: "Mədəni sərəvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı tarixli qərarı ilə təsdiq edilmişdir: (Çəki: 1)

- 29 avqust 2014-cü il, №294
 - 19 iyul 2013-cü il, №295
 - 17 iyun 2012-ci il, №296
 - 15 may 2011-ci il, №297
 - 12 aprel 2010-cu il, №291
-

Sual: Azərbaycanın xarici ticarət siyasətinin ən son və yeni prioritet istiqaməti hansıdır: (Çəki: 1)

- Transit daşımalarının artırılması
 - Hərbi təyinatlı məhsul istehsalının və ixracının artırılması
 - Xam neft ixracının artırılması
 - Xidmət sferasının genişləndirilməsi
 - Xarici ticarət reklamının genişləndirilməsi
-

Sual: Xarici ticarət əlaqələrində baş verə biləcək münaqişələrin həlli yolları kontraktların hansı bölməsində nəzərdə tutulur: (Çəki: 1)

- İddialar
 - Verilmə şərtləri
 - Hesablaşma
 - Arbitraj
 - Predmeti
-

Sual: 1966-cı ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq ticarət sahəsində hansı komissiya yaradılmışdır: (Çəki: 1)

- Hökumətlərarası Komissiya
 - Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası (YUNSIİTRAL)
 - TMK üzrə Komissiya
 - Narkotik vasitələr üzrə Komissiya
 - Avropa iqtisadi komissiyası
-

Sual: Hər hansı bir ölkənin digər ölkələrlə ticarətinə nə deyilir: (Çəki: 1)

- Beynəlxalq ticarət
 - Dövlət ticarəti
 - Xarici ticarət
 - Kooperativ ticarət
 - Kolxoz ticarəti
-

Sual: Müxtəlif ölkələrin xarici ticarətinin məcmusuna nə deyilir: (Çəki: 1)

- Xarici ticarət
 - Kolxoz ticarəti
 - Kooperativ ticarəti
 - Dövlət ticarəti
 - Beynəlxalq ticarət
-

Sual: Cənub qaz dəhlizinin təməli nə vaxt qoyulmuşdur: (Çəki: 1)

- 10 yanvar 2012-ci ildə
- 10 iyun 2013-cü ildə

- 20 sentyabr 2014-cü ildə
 - 18 dekabr 2011-ci ildə
 - 27 noyabr 2010-cu ildə
-

Sual: Cənub qaz kəməri hansı ölkələrin ərazisindən keçəcəkdir: (Çəki: 1)

- Azərbaycan-İran-İraq-İordaniya-İsrail
 - Azərbaycan-İran-Əfqanıstan-Pakistan-Çin
 - Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan-Yunanıstan-Monteneqro-Albaniya-İtaliya
 - Azərbaycan-Gürcüstan-Türkiyə-Yunanıstan-Almaniya
 - Azərbaycan-Gürcüstan-Ukrayna-Polşa-İspaniya
-

Sual: Xəzər ətrafı ölkələrdə ən böyük dəniz ticarət limanı hansıdır: (Çəki: 1)

- Həştərxan dəniz ticarət limanı
 - Ənzəli dəniz ticarət limanı
 - Aktau dəniz ticarət limanı
 - Bakı beynəlxalq dəniz ticarət limanı
 - Maxaçqala dəniz ticarət limanı
-

Sual: Bakı beynəlxalq dəniz ticarət limanı nə vaxt istifadəyə verilmişdir: (Çəki: 1)

- 2008
 - 2014
 - 2009
 - 2012
 - 2013
-

Sual: Bizim eradan əvvəl IV-İII əsrlərdə qədim Azərbaycan dövləti olan Atropatenada hansı pullar buraxılmışdır: (Çəki: 1)

- Dəmir sikkə
 - Kağız pul
 - Çek
 - Veksel
 - Mis, gümüş və qızıl sikkələr
-

Sual: Qədim dövrlərdə zərb edilmiş metal pulların öyrənilməsi ilə hansı elm sahəsi məşğul olur: (Çəki: 1)

- Arxeologiya
 - Etnoqrafiya
 - Sənətşünaslıq
 - Tarixşünaslıq
 - Numizmatika
-

Sual: Xəzər dənizinin ərazisi neçə və hansı müstəqil dövlət arasında bölünmüşdür: (Çəki: 1)

- 4 dövlət: Azərbaycan, Rusiya, Gürcüstan, İran
 - 5 dövlət: Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran
 - 6 dövlət: Azərbaycan, Rusiya, İran, İraq, Suriya, Türkmənistan
 - 3 dövlət: Azərbaycan, Türkmənistan, Rusiya
 - 2 dövlət: Azərbaycan, Rusiya
-

Sual: Xəzər dənizi dünya dənizləri (gölləri) arasında hansı əsas 3 məhsulu ilə tanınır: (Çəki: 1)

- Neft, mineral su, qoz
 - Osetrina, fındıq, qaz
 - Qaz, banan, dəmir
 - Neft, osetrina, qara kürü
 - Qaz, qızıl, pomidor
-

Sual: Bizim eradan əvvəl III əsrdə dünyada ilk daş duz mədəni harada olmuşdur: (Çəki: 1)

- Uralda qızıldağ
 - Saxara duz dağı
 - Kazbek Gümüş dağı
 - Naxçıvanda Duzdağ
 - Elbrus qar dağı
-

Sual: Azərbaycanın dövlət sərhədlərinin ümumi uzunluğu nə qədərdir: (Çəki: 1)

- 5347 km
 - 6782 km
 - 3472 km
 - 2960 km
 - 4816 km
-

Sual: Azərbaycanın Şərqdən Xəzər dənizi ilə sahil sərhəddinin (xəttinin) uzunluğu nə qədərdir: (Çəki: 1)

- 825 km
 - 970 km
 - 1060 km
 - 740 km
 - 680 km
-

Sual: Planetimizdə olan 12 iqlim qurşağından neçəsi Azərbaycanda mövcuddur: (Çəki: 1)

- 11-i
 - 7-si
 - 5-i
 - 12-si
 - 9-u
-

Sual: Dünyada ən yüksək keyfiyyətli zəfəran harada becərilir: (Çəki: 1)

- Özbəkistanda Fərqanə
 - Azərbaycanda – Abşeron
 - İranda Kirman
 - Türkiyədə Antalya
 - Hindistanda Kəşmir
-

Sual: İslam dünyasında birinci demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası nə vaxt yaranmışdır: (Çəki: 1)

- 7 noyabr 1917-ci ildə
 - 17 oktyabr 1917-ci ildə
 - 28 aprel 1920-ci ildə
 - 28 may 1918-ci ildə
 - 18 fevral 1919-cu ildə
-

Sual: 1875-ci ildə Azərbaycanda-Bakıda fəaliyyətə başlayan ilk xarici kompaniya hansı şirkət olmuşdur: (Çəki: 1)

- Koç Holding
 - Simens şirkəti
 - Britiş Petroleum
 - Sabançı Holding
 - Nobel qardaşları şirkəti (neft zavodu)
-

Sual: Tarixi sənədlər sübut edir ki, dünyada ilk dəfə neft nə vaxt, harada çıxarılmış və qonşu ölkələrə aparılmışdır: (Çəki: 1)

- VIII əsrdə Azərbaycanın Bakı şəhərində
 - VII əsrdə Ərəbistanda
 - IX əsrdə Amerikada
 - X əsrdə Rusiyada
 - VI əsrdə Misirdə
-

Sual: 1901-ci ildə dünyada hasil edilən neftin (11 milyon ton) yarından çoxu, Rusiyadan hasil edilən neftin 95 faizi harada çıxarılmışdır: (Çəki: 1)

- Tüməndə
 - Bakıda
 - Pensilvaniyada
 - Manqışlaqda
 - Ufada
-

Sual: Bütün dünyada neftin sənaye üsulu ilə çıxarılmasına nə vaxt və harada başlanılmışdır: (Çəki: 1)

- 14 iyun 1838- ABŞ, Pensilvaniya
 - 24 may 1828- Norveç, dənizdə
 - 14 iyul 1848-Azərbaycan, Bakı, Bibiheybət
 - 18 aprel 1858-İran, Fars körfəzi
 - 15 oktyabr 1878-Rusiya, Tümen
-

Sual: Dünya praktikasında ilk dəfə olaraq açıq dənizdə estakada üzərində neft buruqları tikməklə neft çıxarılmasına nə vaxt, harada başlanılmış və dəniz üzərində hansı şəhərsalınmışdır: (Çəki: 1)

- 1958-Rusiya, Oxot
 - 1948-Azərbaycan, Bakı, Xəzər dənizi, Neft daşları
 - 1938-Ukrayna, Qara dəniz
 - 1968-Liviya, Aralıq dənizi
 - 1978-Səudiyyə Ərəbistanı, Qırmızı dəniz
-

Sual: Ölkənin xarici iqtisadi fəaliyyətinin nəticələrini əks etdirən cədvəl necə adlanır: (Çəki: 1)

- Tarif cədvəli
 - Tədiyyə balansı
 - Hesablaşma hesabı
 - Vurma cədvəli
 - Ticarət balansı
-

Sual: Ölkənin milli iqtisadi subyektlərinin xarici ölkələrin milli iqtisadi subyektləri arasında formalaşdırdığı qarşılıqlı əlaqələr sisteminə nə deyilir: (Çəki: 1)

- Diplomatik əlaqələr
 - Nəqliyyat əlaqələri
 - Hərbi əlaqələr
 - Rabitə əlaqələri
 - Xarici iqtisadi əlaqələr
-

Sual: Xarici ticarət balansında ixracla idxalın fərqi əks etdirən iqtisadi anlayış necə adlanır: (Çəki: 1)

- Kvota
 - Balans
 - Rüşum
 - Saldo
 - Tarif
-

Sual: Ölkənin ixracı və idxalının əmtəə quruluşu (strukturu) hansı sənədə əsasən qruplaşdırılır: (Çəki: 1)

- Beynəlxalq yük bəyannaməsi
 - Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu
 - Beynəlxalq Standart Ticarət Təsnifatı (BSTT)
 - Ticarət və Tariflər üzrə Baş Saziş
 - Alqı-satqı müqavilələri üzrə Vyana Konvensiyası
-

Sual: Ümumdünya Gömrük Təşkilatının hazırladığı "Brüssel Gömrük Nomenklaturası" və BMT-nin hazırladığı "Beynəlxalq Standart Ticarət Təsnifatı Nomenklaturu" (BSTTN) nə vaxt qəbul edilmişdir: (Çəki: 1)

- 1950-ci il
 - 1945-ci il
 - 1947-ci il
 - 1951-ci il
 - 1961-ci il
-

Sual: "Brüssel Gömrük Nomenklaturası" və "Beynəlxalq Standart Ticarət Təsnifatı Nomenklaturası" bazaları əsasında yaradılmış "Malların təsviri və kodlaşdırılmasının harmonikləşdirilmiş sistem nomenklaturası" (HSN) harada imzalanmış və nə vaxt qüvvəyə minmişdir: (Çəki: 1)

- Roma, 1985
 - Brüssel, 1988
 - Cenevrə, 1990
 - Vyana, 1983
 - Bern, 1991
-

Sual: Azərbaycanın xarici ticarət əlaqələrində daha çox istinad edilən və Harmonikləşdirilmiş Sistem Nomenklaturası (HSN) əsasında hansı milli mal nomenklaturası hazırlanmış və hazırda qüvvədədir: (Çəki: 1)

- Dövlət Standartları
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Əmtəə Nomenklaturası (AzXİFƏN)
- Ştrixli EAN kodu

Sual: Malların (əmtəələrin) mənşə əlaməti və emal dərəcəsi üzrə bölmə, qrup və yarımqruplardan ibarət olan sistemləşdirilmiş siyahı toplusu necə adlanır: (Çəki: 1)

- Preysturant
 - Tarif dərəcələri
 - Ticarət balansı
 - Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası (XİFƏN)
 - Dövlət Standartları
-

Sual: MDB ölkələri üzrə Azərbaycanda hansı əmtəə nomenklaturu neçənci ildən tətbiq edilir: (Çəki: 1)

- MDB XİF-in Əmtəə (mal) Nomenklaturu, 1999
 - Aİ XİF-in Əmtəə Nomenklaturu, 1995
 - QDİƏT XİF-in Əmtəə Nomenklaturu, 1997
 - MDB Gömrük İttifaqının Əmtəə Nomenklaturu, 2000
 - İƏT XİF-in Əmtəə Nomenklaturu, 1994
-

Sual: XTƏ-də təhlükəli yüklərin təhlükəsiz daşınmasına nəzarət məqsədilə hansı tələblər toplusu tərtib edilmişdir: (Çəki: 1)

- Partlayıcı maddələr toplusu
 - Qara siyahı
 - Qırmızı kitab
 - Zəhərli maddələr toplusu
 - BMT-nin İqtisadi və Sosial Şurasının tərtib etdiyi "Narıncı Kitab"
-

Sual: BMT-nin tərtib etdiyi "Narıncı kitab"ın tələblər toplusunda xarici ticarət əlaqələrində təhlükəli yüklər (mallar) neçə sinifə bölünür: (Çəki: 1)

- V sinifə
 - VIII sinifə
 - II sinifə
 - IX sinifə
 - IV sinifə
-

Sual: Təhlükəli yüklərin beynəlxalq daşınmaları şərtlərini rəqlamentləşdirən əsas sənəd hansıdır, harada, nə vaxt qəbul edilmişdir: (Çəki: 1)

- "Təhlükəli yüklərin beynəlxalq daşınmaları haqqında Avropa Sazişi", Cenevrə, 1957
 - Beynəlxalq yük konvensiyası, Vyana, 1947
 - Təhlükəli Yüklərin Sığortalanması Sazişi, Vaşinqton, 1937
 - Təhlükəli Yüklərin Saxlanması Konvensiyası, Bern, 1967
 - Beynəlxalq Nəqliyyat Konvensiyası, Roma, 1977
-

Sual: Xarici ticarət dövriyyəsinə daxil edilməyən mallar qrupu hansıdır: (Çəki: 1)

- ərzaq malları
 - qeyri-kommersiya malları
 - qeyri-ərzaq malları
 - texniki təyinatlı mallar
 - neft və neft məhsulları
-

Sual: Gömrük sərhəddindən keçirilən qeyri-kommersiya mallarına daxil deyildir: (Çəki: 1)

- Vətəndaşların şəxsi istifadəsi üçün mallar
 - Diplomatik korpusun istifadəsi üçün mallar
 - Tikinti-texnikası malları
 - Beynəlxalq sərgilərdə nümayiş etdirilən mallar
 - Nizamnamə öhdəliyinə görə ticarətlə əlaqədar olmayan mallar
-

Sual: Hazırda Avropa iqtisadiyyatının mühərriki hansı ölkə hesab edilir: (Çəki: 1)

- Böyük Britaniya
 - İtaliya
 - İspaniya
 - Almaniya
 - Fransa
-

Sual: Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin əsas səbəblərinə daxil edilmir: (Çəki: 1)

- Hasilatın artırılması
 - Neftə tələbatın aşağı düşməsi
 - Siyasi sabitliyin pozulması
 - Atom enerjisindən istifadənin artması
 - Hasilatın azaldılması
-

Sual: Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətinin gömrük statistikasına hansı əsas qanunvericilik aktına uyğun aparılır: (Çəki: 1)

- Gömrük tarifi haqqında qanun
 - Valyuta tənzimi haqqında qanun
 - Alqı-satqı müqavilələri haqqında Vyana Konvensiyası
 - Azərbaycan Respublikası Gömrük Məcəlləsi
 - Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə
-

Sual: Xarici ticarətin gömrük statistikasının əsas məlumat mənbəyi hansı sənəddir: (Çəki: 1)

- Kontrakt
 - Mənşə sertifikatı
 - Konosament
 - Invoys
 - Yük Gömrük Bəyannaməsi
-

Sual: Xarici ticarət əməliyyatlarında və onun gömrük statistikasında malların miqdarı hesabı hansı çəki üzrə aparılır: (Çəki: 1)

- Gözəyarı çəki ilə
 - Nəqliyyat vasitəsi ilə birlikdə çəkisi ilə
 - Netto çəkisi ilə
 - Çəkisizlik şəraitində
 - Brutto çəkisi ilə
-

Sual: Hərəkət istiqamətindən asılı olaraq mallar neçə və hansı qruplara bölünürlər: (Çəki: 1)

- 3 qrup, ixrac, idxal və tranzit mallar
- 2 qrup, ixrac və idxal malları
- 1 qrup, hava nəqliyyatı malları
- 2 qrup, hava və dəniz nəqliyyatı malları

○ 4 qrup, kombinləşdirilmiş mallar

Sual: İdxalı və ixracı qanunla qadağan edilmiş malların dövlət sərhədindən gizli keçirilməsinə deyilir: (Çəki: 1)

- Kəşfiyyat
 - Antidempinq
 - əks kəşfiyyat
 - kontrabanda
 - reeksport
-

Sual: Müasir dövrdə ən çox yayılmış kontrabanda mallarına aid deyil: (Çəki: 1)

- Xarici valyuta
 - Zərgərlik məmulatları
 - Narkotik maddələr
 - İncəsənət əsərləri və antikvariat
 - Ətriyyat malları
-

Sual: Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarına nə deyilir: (Çəki: 1)

- Təkrar ixrac (reeksport) əməliyyatları
 - İxrac əməliyyatları
 - Tranzit əməliyyatları
 - Yükləmə-boşaltma əməliyyatları
 - İdxal əməliyyatları
-

Sual: Azərbaycan Respublikasında ixrac əməliyyatlarına aid edilmir: (Çəki: 1)

- Kredite ixrac əməliyyatları
 - Sərhədanı ticarət
 - Təkrar ixrac (reeksport) əməliyyatları
 - Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
 - Müvəqqəti ixrac əməliyyatları
-

Sual: DTT-nin (WTO) işçi dilləri hansılardır: (Çəki: 1)

- İngilis, alman, ərəb
 - İngilis, italyan, türk
 - İngilis, fransız, ispan
 - İngilis, fransız, alman
 - İngilis, alman, çin
-

Sual: DTT-nin (WTO) illik büdcəsi nə qədərdir (Çəki: 1)

- 149 milyon isveçrə frankı (110 milyon ABŞ dolları)
 - 188 milyon isveçrə frankı (150 milyon ABŞ dolları)
 - 178 milyon isveçrə frankı (140 milyon ABŞ dolları)
 - 158 milyon isveçrə frankı (120 milyon ABŞ dolları)
 - 169 milyon isveçrə frankı (130 milyon ABŞ dolları)
-

Sual: Dünya ölkələri arasında ticarət münasibətlərini mümkün qədər asanlaşdırmaq, liberallaşdırmaq və beynəlxalq ticarət məkanında şəffaflığı təmin etmək missiyası hansı beynəlxalq təşkilat qarşısında qoyulmuşdur: (Çəki: 1)

- YUNKTAD
 - DTT (WTO)
 - YUNİDO
 - BVF
 - YUNSİTRAL
-

Sual: Azərbaycan Respublikası DTT-yə (WTO) üzv olmaq üçün nə vaxt müraciət etmişdir: (Çəki: 1)

- 23 iyun 1995-ci ildə
 - 23 iyun 1998-ci ildə
 - 23 iyun 1999-cu ildə
 - 23 iyun 1997-ci ildə
 - 23 iyun 1996-cı ildə
-

Sual: Müəyyən dövr ərzində idxalın və ixracın daha səmərəli təmin edilməsi üçün ölkədə tətbiq edilən tədbirlər kompleksinə nə deyilir: (Çəki: 1)

- Xarici ticarət rejimi
 - İxrac kvotası
 - Xarici ticarət əməliyyatları
 - İdxal kvotası
 - Xarici ticarət dövriyyəsi
-

Sual: A.Smit, D.Rikardo və P.Samuelsonun ideya və fikirlərinin üst-üstə düşdüyü xarici ticarət nəzəriyyəsi hansıdır: (Çəki: 1)

- Müqayisəli üstünlüklər nəzəriyyəsi
 - Azad və ya daha azad ticarət nəzəriyyəsi
 - Mütləq üstünlüklər nəzəriyyəsi
 - Açıq qapı nəzəriyyəsi
 - Maslounun "tələbatlar piramidası"
-

Sual: İNKOTERMS-ə görə alıcının göndərilməyə hazır olan malı satıcının anbarında (franko-zavod) qəbul etməsini bildiren şərt qrupu (kateqoriyası) hansıdır (Çəki: 1)

- "C" qrupu
 - "D" qrupu
 - "A" qrupu
 - "F" qrupu
 - "E" qrupu (EXW)
-

Sual: İNKOTERMS-ə görə satıcının malı alıcının təyin etdiyi daşıyıcının sərəncamına verməsini bildiren şərtlər qrupu (kateqoriyası) hansıdır: (Çəki: 1)

- "A" qrupu
 - "D" qrupu
 - "F" qrupu
 - "E" qrupu
 - "C" qrupu
-

Sual: İNKOTERMS-ə görə satıcının malı yükləyib yola salması və daşınma müddətində baş verə bilən hadisə və proseslərin alıcının üzərinə düşməsini bildiren şərtlər qrupu (kateqoriyası) hansıdır: (Çəki: 1)

- "C" qrupu

- “D” qrupu
 - “F” qrupu
 - “E” qrupu
 - “A” qrupu
-

Sual: İNKOTERMS-ə görə malın təyinat məntəqəsinə çatdırılmasına qədər bütün risk və xərclərin satıcının üzərinə düşdüyünü bildiren şərtlər qrupu (kateqoriyası) hansıdır: (Çəki: 1)

- “D” qrupu
 - “E” qrupu
 - “C” qrupu
 - “F” qrupu
 - “A” qrupu
-

Sual: Azərbaycanda ilk gömrük-Bakı gömrüyü Rusiya imperiyası Senatının qərarı ilə Həştərxan Gömrük dairəsinin tərkibində nə vaxt yaradılmışdır: (Çəki: 1)

- 1907-ci ildə
 - 1807-ci ildə
 - 1917-ci ildə
 - 1817-ci ildə
 - 1927-ci ildə
-

Sual: SSRİ Nazirlər Soveti yanında Dövlət Gömrük Nəzarəti Baş İdarəsinin əmri ilə Bakı Gömrükxanası əsasında Azərbaycan Respublikası Gömrükxanası nə vaxt yaradılmışdır: (Çəki: 1)

- 27 yanvar 1979-cu ildə
 - 20 yanvar 1990-cı ildə
 - 27 yanvar 1989-cu ildə
 - 20 yanvar 1991-ci ildə
 - 20 yanvar 1992-ci ildə
-

Sual: Hazırda dünyada xarici kapitalın və xarici ticarətin mühərriki rolunu hansı ərazilər oynayır: (Çəki: 1)

- BİT-lər
 - ATZ-lər
 - TMK-lər
 - AGZ-lər
 - AİZ-lər
-

Sual: Beynəlxalq ticarət-iqtisadi əlaqələrində müəyyən iqtisadi azadlığı ilə fərqlənən ilk ərazilər – “porto franko”lar nə vaxt və harada yaranmışdır: (Çəki: 1)

- 1695, Marsel, Azad Gəmi
 - 1795, Afina, Azad Ticarət Zonası
 - 1495, Amsterdam, Azad Sənaye Zonası
 - 1595, Genuya (İtaliya), Azad Liman
 - 1895, Odessa, Azad Vergi Zonası
-

Sual: “Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənilməsinə nəzarət barədə təlimat” nə vaxt qəbul edilmişdir: (Çəki: 1)

- 17 sentyabr 1998-ci il
- 17 sentyabr 1988-ci il

- 17 sentyabr 1997-ci il
 - 17 sentyabr 1999-cu il
 - 17 sentyabr 1996-cı il
-

Sual: İdxal əməliyyatlarında malların qiyməti hansı qiymətlərlə hesablanır: (Çəki: 1)

- FOB qiyməti
 - SİF qiyməti
 - DAF qiyməti
 - FAS qiyməti
 - DES qiyməti
-

Sual: İxrac əməliyyatlarında malların qiyməti hansı qiymətlərlə hesablanır: (Çəki: 1)

- SİP qiyməti
 - DES qiyməti
 - FSA qiyməti
 - EXW qiyməti
 - FOB və ya DAF qiyməti
-

Sual: Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan manatı neçənci ildə tədavülə buraxılmışdır: (Çəki: 1)

- 1995
 - 1990
 - 1991
 - 1992
 - 1993
-

Sual: Xarici ticarət siyasətinin əsas formaları hansılardır: (Çəki: 1)

- Azad ticarət (liberalizm) və proteksionizm
 - Azad ticarət və kvotalaşdırma
 - Azad ticarət və subsidiyalaşdırma
 - Proteksionizm və embarqo
 - Proteksionizm və lisenziyalaşdırma
-

Sual: Xarici ticarətdə proteksionizmin əsas növlərinə aid deyildir: (Çəki: 1)

- Selektiv proteksionizm
 - Güzəştli proteksionizm
 - Sahə proteksionizmi
 - Kollektiv proteksionizm
 - Gizli proteksionizm
-

Sual: İdxal-ixrac əməliyyatlarının miqdar məhdudiyyətinə nə deyilir: (Çəki: 1)

- Lisenziyalaşdırma
 - Dəmpinq
 - Kreditləşdirmə
 - Ticarət rejimi
 - Kvotalaşdırma
-

Sual: Kvotalaşdırmanın istiqamətinə görə əsas növləri hansılardır: (Çəki: 1)

- İdxal kvotası və tranzit kvotası

- İdxal kvotası və qlobal kvota
 - İdxal kvotası və ixrac kvotası
 - İxrac kvotası və tranzit kvotası
 - İxrac kvotası və fərdi kvota
-

Sual: Kvotalaşdırmanın əhatə dairəsinə görə əsas növləri hansılardır: (Çəki: 1)

- Qlobal və ixrac kvotası
 - Qlobal və idxal kvotası
 - Fərdi və ixrac kvotası
 - Qlobal və fərdi kvota
 - Fərdi və idxal kvotası
-

Sual: Xarici iqtisadi fəaliyyətə dövlət orqanları tərəfindən verilən icazə necə adlanır: (Çəki: 1)

- Patent
 - Lizinq
 - Subsidiya
 - Françayzinq
 - Lisenziya
-

Sual: Xarici iqtisadi fəaliyyət lisenziyasının əsas növlərinə aid deyil: (Çəki: 1)

- Birdəfəlik lisenziya
 - Daimi lisenziya
 - Baş lisenziya
 - Qlobal lisenziya
 - Avtomatik lisenziya
-

Sual: İxrac mallarının normal qiymətdən aşağı qiymətə satılmasına nə deyilir: (Çəki: 1)

- Ticarət müharibələri
 - Antidempinq
 - Balanslaşdırma
 - Dempinq
 - Sertifikatlaşdırma
-

Sual: Dempinqin əsas növlərinə aid edilmir: (Çəki: 1)

- Mənfəət dempinqi
 - Epizodik dempinq
 - Planlaşdırılan dempinq
 - Mövsümi dempinq
 - Qarşılıqlı dempinq
-

Sual: Dünyanın neçə ölkəsinin valyutası dönerli valyuta hesab edilir: (Çəki: 1)

- 32
 - 62
 - 82
 - 92
 - 132
-

Sual: Ölkənin pul vahidinin dəyərini digər ölkənin valyuta vahidində ifadə edilmiş qiymətinə nə deyilir: (Çəki: 1)

- Valyuta mübadiləsi
 - Valyuta axını
 - Valyuta məzənnəsi
 - Valyuta böhranı
 - Valyuta siyasəti
-

Sual: Bazar mexanizmi əsasında valyuta məzənnəsinin müəyyən edilməsi necə adlanır: (Çəki: 1)

- Qapalı valyuta
 - Valyuta kotirovkası
 - Dönərli valyuta
 - Faiz stavkası
 - Fişer effekti
-

Sual: Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aid deyil: (Sürət 13.03.2015 12:14:55) (Çəki: 1)

- ticarətdə ayrı seçkiliyə yol verilməməsi
 - ticarətdə inkişaf etməkdə olan ölkələrə güzəştlərin tətbiq olunması
 - xarici ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi
 - qeyri tarif tənzimləmə tədbirlərindən imtina edilməsi
 - ticarət siyasətinin şəffaflığının təmin edilməsi
-

Sual: Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aiddir: (Sürət 13.03.2015 12:14:59) (Çəki: 1)

- ticarət mübahisələrinin yalnız danışıqlar yolu ilə həll edilməsi
 - xarici ticarətdə qarşılıqlı güzəştlərin tətbiqi
 - inkişaf etməkdə olan ölkələrin mallarına preferensial rejimin tətbiqi
 - ixrac subsidiyalarının səviyyəsinin tədricən aşağı salınması
 - ticarət müqavilələrinin təfsirinin qarşılıqlı razılıq əsasında həyata keçirilməsi
-

Sual: Bu əməliyyat gömrük rəsmiləşdirilməsinin ikinci mərhələsində həyata keçirilmir: (Sürət 13.03.2015 12:15:26) (Çəki: 1)

- malın XİF ƏN –na uyğun olaraq təsnifatının düzgünlüyünün yoxlanması
 - malın miqdarı haqda məlumatların düzgünlüyünün yoxlanması
 - malın mənşə ölkəsini təsdiq edən sənədlərin düzgünlüyünün yoxlanması
 - qeyri tarif tədbirlərinə əməl olunmasını təsdiq edən sənəd və məlumatların yoxlanması
 - bəyannamənin doldurulmasının qaydalara uyğunluğunun yoxlanması
-

Sual: Dəmir yol nəqliyyatında gömrük nəzarətinin həyata keçirildiyi yerlərə aid deyil: (Sürət 13.03.2015 12:15:30) (Çəki: 1)

- sərhəd dəmir yol stansiyalarında
 - dəmir yol depolarında
 - bilavasitə sərhəd yaxınlığında yerləşən nəzarət məntəqələrində
 - dövlət sərhədi ilə sərhəd dəmir yol stansiyaları arasındakı keçiddə
 - gömrük anbarı və ya müvəqqəti saxlama anbarı statusuna malik dəmir yol hissələrində
-

Sual: Gəmilərdə gömrük nəzarətinə təqdim olunan sənədlərə aid deyil: (Sürət 13.03.2015 12:15:33) (Çəki: 1)

- yük gömrük bəyannaməsi
- ümumi (baş) bəyannamə

- gəmi ehtiyatları haqda bəyannamə
 - tərkibində narkotik olan preparatların siyahısı
 - valyuta və valyuta sərvətləri haqda arayış
-

Sual: Gəmilərdə gömrük nəzarətinə təqdim olunan sənədlərə aiddir: (Sürət 13.03.2015 12:15:36) (Çəki: 1)

- yol cədvəlləri
 - ötürmə cədvəlləri
 - baqaj qəbzləri
 - hesab – faktura
 - yük bəyannaməsi
-

Sual: Gətirmə zamanı gömrük nəzarəti: (Sürət 13.03.2015 12:15:40) (Çəki: 1)

- mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim olunduğu andan başlayır
 - mallar və nəqliyyat vasitələri gömrük nəzarəti zonasına daxil olduğu andan başlayır
 - mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanc anbarına yerləşdirildiyi andan başlayır
 - gömrük rəsmiləşdirilməsi ilə eyni zamanda başlayır
 - mallar və nəqliyyat vasitələri gömrük sərhəddini keçdiyi andan başlayır
-

Sual: Gömrük baxışının həyata keçirilməsi üsullarına aid deyil: (Sürət 13.03.2015 12:15:43) (Çəki: 1)

- malın XİF ƏN görə kodunun müəyyən edilməsi
 - malın adının müəyyən edilməsi
 - qablaşdırmaların açılması ilə yoxlama
 - malların sayılması
 - malların keyfiyyətinin qiymətləndirilməsi
-

Sual: Gömrük baxışının məzmununa aid deyil: (Sürət 13.03.2015 12:15:46) (Çəki: 1)

- malların gömrük sərhəddindən keçirilməsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması üzrə fəaliyyət
 - malların sənədlərdəki məlumatlara uyğunluğunun yoxlanması üzrə fəaliyyət
 - malların gizli keçirilməsinin qarşısının alınması üzrə fəaliyyət
 - daxili bazarın xarici malların zərərli təsirindən qorunması üzrə fəaliyyət
 - malların xarakterinin müəyyən edilməsi üzrə fəaliyyət
-

Sual: Gömrük baxışının növlərinə aid deyil: (Sürət 13.03.2015 12:15:49) (Çəki: 1)

- yük yerlərində malların miqdarının müəyyən olunması ilə müayinə
 - gizli saxlanc yerlərinin, qaçaqmalların aşkar edilməsi məqsədi ilə müayinə
 - yük yerlərində malların miqdarının müəyyən olunması ilə müayinə
 - malın xarakterinin nümunələr götürülməsi ilə müəyyən edilməsi vasitəsi ilə müayinə
 - şəxsin üstündə gizlətdiyi əşyaları aşkar etmək məqsədi ilə müayinə
-

Sual: Gömrük işində risklərin idarə olunmasının məqsədlərinə aid deyil: (Sürət 13.03.2015 12:15:52) (Çəki: 1)

- gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı diqqətin yüksək riskli sahələrə yönəldilməsi
- gömrük orqanlarının sərəncamındakı vasitələrin səmərəli istifadə olunması
- gömrük əməkdaşlarının fəaliyyəti zamanı risklərin səviyyəsinin aşağı salınması
- gömrük işi sahəsində hüquqpozumaların aşkar olunması imkanlarının artırılması

gömrük qanunvericiliyinə riayət edən şəxslərə məxsus mallar və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinə əlverişli yaradılması

Sual: Gömrük nəzarəti : (Sürət 13.03.2015 12:15:55) (Çəki: 1)

- malların gömrük sərhəddindən keçirilməsinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdir
 - gömrük siyasətinin həyata keçirilməsi üçün yerinə yetirilən tədbirlərdir
 - gömrük orqanları əməkdaşlarının malların və sənədlərin yoxlanması üzrə fəaliyyətidir
 - gömrük işi haqda qanunvericiliyə riayət olunmasını təmin etmək üçün həyata keçirilən tədbirlərdir
 - ölkənin daxili bazarının xarici rəqabətin zərərli təsirindən qorumaq üçün həyata keçirilən tədbirlərdir
-

Sual: Gömrük nəzarəti üçün zəruri sənədlərə aid deyil: (Sürət 13.03.2015 12:15:59) (Çəki: 1)

- ötürmə cədvəli
 - hesab faktura
 - gömrük dəyəri bəyannaməsi
 - idxal lisenziyası
 - ödəniş sənədləri
-

Sual: Gömrük nəzarətinin əhatə etdiyi malların hərəkəti mərhələlərinə aid deyil: (Sürət 13.03.2015 12:16:02) (Çəki: 1)

- malların istehsalı
 - malların daşınması
 - malların markalanması
 - malların qablaşdırılması
 - malların yüklənilib, boşaldılması
-

Sual: Gömrük nəzarətinin formalarına aid deyil: (Sürət 13.03.2015 12:16:06) (Çəki: 1)

- mallar və nəqliyyat vasitələrinin yoxlanması
 - şəxsi yoxlama
 - şəxslərin sorğu sual edilməsi
 - keşik çəkmə və gömrük müşahidəsinin aparılması
 - malların ekspertizasının həyata keçirilməsi
-

Sual: Gömrük nəzarətinin vəzifələrinə aid deyil: (Sürət 13.03.2015 12:16:24) (Çəki: 1)

- xarici ticarət dövriyyəsinin sürətlənməsi üçün şərait yaradılması
 - daxili bazarın xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasının təmin edilməsi
 - gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam
 - gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılması üçün şərait
 - gömrük orqanlarının kompetensiyası daxilində valyuta nəzarətinin həyata
-

Sual: Gömrük nəzarətinin vəzifələrinə aiddir: (Sürət 13.03.2015 12:16:28) (Çəki: 1)

- qaçaqmalçılıq , gömrük qaydalarının və valyuta qanunvericiliyinin pozulmasına qarşılıq mübarizə aparılması
 - xarici malların ölkənin gömrük ərazisinə daxil olmasının qarşısının alınması
 - xarici dövlətlərin ölkəyə qarşı ayrıseçkilik həyata keçirməsinə yol verilməməsi
 - ölkə ixracçılarının ixracın həcmində artırılmasında yardım göstərilməsi
 - daxili bazarda xarici ixracçılarının haqsız rəqabətinin qarşısının alınması
-

Sual: Gömrük orqanlarının təşkilati idarəedici tədbirlərinə aid deyil: (Sürət 13.03.2015 12:16:31) (Çəki: 1)

- gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılması
 - malların çatdırılma marşrutu və müddətlərinin müəyyən olunması
 - gömrük nəzarəti altında çatdırılmalı olan mallar üzərinə eyniləşdirmə vasitələrinin qoyulması
 - gömrük nəzarətinin texnoloji sxeminin işlənməsi
 - valyuta nəzarəti subyektlərinə alınmış nəticələr haqda məlumat verilməsi
-

Sual: Gömrük orqanlarının təşkilati idarəedici tədbirlərinə aiddir: (Sürət 13.03.2015 12:16:35) (Çəki: 1)

- mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətinin yeri və vaxtının müəyyən olunması
 - gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi
 - mallar və nəqliyyat vasitələrinin yoxlanması
 - gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin yoxlanması
 - bəyannaməçi tərəfindən malın gömrük dəyərinin müəyyən edilməsi metodunun düzgün seçilməsinin yoxlanması
-

Sual: Gömrük sənədlərinə aid deyil : (Sürət 13.03.2015 12:16:58) (Çəki: 1)

- Gömrük yük bəyannaməsi
 - gömrük dəyər bəyannaməsi
 - malın mənşə sertifikatı
 - gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas sertifikatı
 - müvəqqəti saxlanma anbarının təsis lisenziyası
-

Sual: Hansı bazis şərtinə görə satıcı malı təyinat məntəqəsinə çatdıraraq idxal rüsumlarını ödəmədən alıcıya təhvil verir? (Sürət 13.03.2015 12:17:05) (Çəki: 1)

- FOB
 - DDP
 - DAP
 - CİF
 - CPT
-

Sual: Hansı bazis şərtinə görə satıcı malı təyinat məntəqəsində idxal rüsumlarını ödəməklə alıcıya təhvil verir? (Sürət 13.03.2015 12:17:10) (Çəki: 1)

- CPT
 - DAT
 - DDP
 - CFR
 - DAP
-

Sual: Hansı bazis şərtinə görə satıcı malın təyinat limanına gətirilməsi və fraxt xərclərini ödəyir? (Sürət 13.03.2015 12:17:14) (Çəki: 1)

- CİF
 - CPT
 - FAS
 - CFR
 - DAT
-

Sual: Hansı bazis şərtinə görə malın gəminin yanında körpüyə yığılması ilə satıcının öhdəlikləri bitir? (Sürət 13.03.2015 12:17:17) (Çəki: 1)

- FCA
 - FAS
 - FOB
 - CPT
 - CİP
-

Sual: Hansı bazis şərtinə görə satıcı malı seçdiyi daşıyıcıya təhvil verir , daşıma və sığorta xərclərini ödəyir? (Sürət 13.03.2015 12:17:19) (Çəki: 1)

- FOB
 - FCA
 - CFR
 - CPT
 - CİF
-

Sual: Xarici gəmilərdə gömrük nəzarətinin həyata keçirilməsi üsullarına aid deyil: (Sürət 13.03.2015 12:17:25) (Çəki: 1)

- gəmi sənədlərinin yoxlanması
 - gəmidə daşınan malların sənədlərinin yoxlanması
 - gəminin yaşayış və qeyri –yaşayış yerlərinin, yüklərin müayinəsi
 - gəmi ekipajının şəxsi müayinəsi
 - gəmi əmlakına , ehtiyatlara baxış
-

Sual: ÜTT-nin tərkibindəki sazişlərə aid deyil: (Sürət 13.03.2015 12:17:34) (Çəki: 1)

- TRİPS
 - QATS
 - TRİMS
 - QAPTS
 - QATT
-

Sual: Vyana Konvensiyasına görə alıcı hansı halda lazımı keyfiyyətə malik malın göndərilmədiyi hal üçün itkilərin ödənilməsini tələb edə bilər? (Sürət 13.03.2015 12:17:37) (Çəki: 1)

- müqavilədə göstərilən müddət bitənə qədər uyğunsuzluğu aşkar edərsə
 - bu hal müqavilədə nəzərdə tutulubsa
 - vaxtında satıcıya bu uyğunsuzluğun xarakteri haqda məlumat verərsə
 - müvafiq orqanların iştirakı ilə uyğunsuzluq haqda akt tərtib edərsə
 - malın qəbulu zamanı satıcının nümayəndəsi iştirak edərsə
-

Sual: Antidempinq rüsumlarının tətbiqində məqsəd : (Sürət 13.03.2015 12:18:03) (Çəki: 1)

- ölkədən ixracın qarşısının alınmasıdır
 - istahsalçıların xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasıdır
 - ölkəyə ucuz malların idxalının stimullaşdırılmasıdır
 - ölkənin ixrac potensialından effektiv istifadə olunmasının təmin edilməsidir
 - ölkə istehlakçılarının zərərli məhsullardan qorunmasıdır
-

Sual: Hesablama üsuluna görə rüsumlar aşağıdakılara bölünür: (Sürət 13.03.2015 12:18:30) (Çəki: 1)

- ixrac, idxal, tranzit
 - mövsümi, antidempinq, kompensasiya
 - avtonom, konvension, preferensial
 - nominal, effektiv
 - advalor, spesifik, qarışıq
-

Sual: Xarakterinə görə rüsumlar aşağıdakılara bölünür: (Sürət 13.03.2015 12:18:33) (Çəki: 1)

- mövsümi, antidempinq, kompensasiya
 - ixrac, idxal, tranzit
 - avtonom, konvension, preferensial
 - advalor, spesifik, qarışıq
 - nominal, effektiv
-

Sual: Kvotaların tətbiqində məqsəd: (Sürət 13.03.2015 12:18:36) (Çəki: 1)

- idxalı stimullaşdırmaqdır
 - ixracı stimullaşdırmaqdır
 - daxili bazarı müdafiə etməkdir
 - istehlakçıların hüquqlarının müdafiəsidir
 - ölkəyə malların gətirilməsini qadağan etməkdir
-

Sual: Mənşəyinə görə rüsumlar aşağıdakılara bölünür: (Sürət 13.03.2015 12:18:38) (Çəki: 1)

- avtonom, konvension, preferensial
 - ixrac, idxal, tranzit
 - mövsümi, antidempinq, kompensasiya
 - nominal, effektiv
 - advalor, spesifik, qarışıq
-

Sual: Sərbəst dövriyyə üçün buraxılış zamanı: (Sürət 13.03.2015 12:18:41) (Çəki: 1)

- rüsumlar ödənilmir
 - ödənilmiş rüsumlar geri qaytarılır
 - mallara ticarət siyasəti tədbirləri tətbiq edilmir
 - mallar müəyyən vaxtdan sonra ölkədən çıxarılır
 - bütün rüsum və vergilər ödənilir, QTT-nə əməl olunur
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil ? (Sürət 13.03.2015 12:19:07) (Çəki: 1)

- konvension rüsumların tətbiqi
 - xüsusi rüsumların tətbiqi
 - keyfiyyətə nəzarətin tətbiqi
 - qiymətlərin inzibati fiksə olunması
 - sürüşkən yığımların tətbiqi
-


Sual: Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aid deyil? (Sürət 13.03.2015 12:20:20) (Çəki: 1)

- malların idxalının əvəz olunması tələbləri
 - birgə müəssisələrin yaradılmasına məhdudiyyətlər
 - xarici şirkətlərin gəlir səviyyəsinə qoyulan məhdudiyyətlər
 - xarici kapitalın daxil ola biləcəyi fəaliyyət sahələrinin müəyyən edilməsi
 - gəlir və kapitalın ölkədən çıxarılmasına müxtəlif məhdudiyyətlərin tətbiqi
-

Sual: Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aiddir? (Sürət 13.03.2015 12:20:24) (Çəki: 1)

- Yerli təki və təbii sərvətlərin işlənməsinə xarici kapitalın buraxılmasına dövlət nəzarətinin tətbiqi
- TMK-ların yerləşdiyi ölkə ərazisinə xarici filiallardan ixracın məhdudlaşdırılması üzrə tədbirlər
- BXİ-dan gəlirlərin və mənfəətin baza ölkəsinə köçürülməsinə qoyulan məhdudiyyətlər
- İEO və keçid iqtisadiyyatlı ölkələrin iqtisadiyyatına investisiya qoyan kiçik və orta şirkətlərin kreditləşdirilməsinə məhdudiyyətlər
- xarici kapitalın ölkənin strateji əhəmiyyətli sektorlarına daxil olmasının qarşısının alınması

BÖLMƏ: 07 (SÜRƏT 13.03.2015 12:26:24)

Ad	07 (Sürət 13.03.2015 12:26:24)
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: "Kontyev effekti" hansı nəzəriyyə əsasında formalaşmışdır? (Çəki: 1)

- "mütləq üstünlüklər"
- "Henşer-Olin"
- "Müqayisəli üstünlüklər"
- "Gözəgörünməz əl"
- "Merkantilizm"

Sual: "İxrac nəzəriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilib? (Çəki: 1)

- 10 iyun 1997
- 26 oktyabr 2004
- 20 iyun 1995
- 1 fevral 2007
- 27 mart 2007

Sual: "İxracat vergisi haqqında" Azərbaycan Respublikasının Qanunu Neçənci ildə qəbul olunmuşdur? (Çəki: 1)

- 10 iyun 1997
- 26 oktyabr 2004
- 20 iyun 1995
- 28 mart 1995
- 27 mart 2007

Sual: Kompensasiya rüsunları hansı hallarda tətbiq edilir? (Çəki: 1)

- Belə bir idxal yerli istehlakçılara ziyan vurduqda
- Bu mal istisna edilmədikdə
- İdxal olunan malların qiyməti ixrac olduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca və AR-da onların istehsalının təşkilinə maneçilik törədildikdə

- AR gömrük ərazisinə gətirilən malların istehsalı və ya zamanı birbaşa və dolayı susidiyalardan istifadə olunduqda
 - İdxal olunan malların qiyməti ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca
-

Sual: "İxracat vergisi" haqqında AR-nın Qanununda ixracat vergisinin dərəcəsi neçə faiz qeyd edilmişdir? (Çəki: 1)

- 70%
 - 50%
 - 45%
 - 75%
 - 20%
-

Sual: İxrac gömrük rüsumlarının dərəcəli və onalrın tətbiq olunduğu malların siyahısı hansı orqan tərəfindən müəyyən olunur? (Çəki: 1)

- İcra Hakimiyyəti
 - Nazirlər Kabineti
 - Bələdiyyə
 - İİN
 - Milli Məclis
-

Sual: İxrac potensialının tənzimlənməsində hansı amil xüsusi əhəmiyyətə malikdir? (Çəki: 1)

- Gömrük qanunvericiliyi
 - Torpaq məcəlləsi
 - Mülki məcəllə
 - Gömrük məcəlləsi
 - Vergi qanunvericiliyi
-

Sual: "Gömrük tarifi haqqında" Azərbaycan respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- 13 avqust 1992
 - 10 iyun 2007
 - 20 iyun 1995
 - 13 avqust 1997
 - 29 iyun 1996
-

Sual: Respublikamızın dövlət sərhədinin buraxılış məntəqələrindən kiçirilən malların yoxlanmasında "bir pəncərə" prinsipi neçənci ildən tətbiq edilir? (Çəki: 1)

- 2007
 - 2006
 - 2009
 - 2008
 - 2005
-

Sual: Azərbaycan nefti ən çox hansı nəqliyyat vasitəsilə nəql edilir? (Çəki: 1)

- Hava nəqliyyatı
 - Avtomobil nəqliyyatı
 - Dəniz və boru
 - Dəniz nəqliyyatı
 - Çay nəqliyyatı
-

Sual: Hökumətin iqtisadi siyasətində aqrar bölmənin inkişafı prioritetlərinə aid deyil (Çəki: 1)

- Torpaq və su ehtiyatı
 - Kənd təsərrüfatı
 - İxtisaslı işçi qüvvəsinin hazırlanması
 - Aqrar bölmənin
 - Aqrar bölmənin maliyyə vəziyyətinin
-

Sual: İxrac potensialının tənzimlənməsində başlıca məqsədi: (Çəki: 1)

- Azərbaycan Respublikasında idxalın əmtəə strukturunun səmərələşdirmək
 - Milli iqtisadiyyatın davamlı inkişafının təmini
 - Dünya təsərrüfatı ilə səmərəli inteqrasiya şəraiti yaratma
 - AR-da malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq
 - İxrac olunan əmtəələrdə əmək tutumunun artırılması
-

Sual: Hökumətin iqtisadi siyasətində aqrar bölmədə inkişaf prioritetləri necə müəyyənləşir? (Çəki: 1)

- İstehsalın texnoloji cəhətdən yenidən qurulması
 - Vergi və gömrük siyahısının təkmilləşdirilməsi
 - İxracıya uyğun istehsalların yaradılmasının təviqi
 - Kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası
 - Güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi
-

Sual: Dövlətin iqtisadi siyasətində sənayenin inkişaf prioritetlərinə aid deyil: (Çəki: 1)

- Sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
 - Investisiya mənbələrinin və resursların müəyyənləşdirilməsi
 - Dünyada mövcud olan elmi-texniki innovasiya proseslərinə qoşulması
 - Güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi
 - Aqrar böhranın maddi-texniki bazasının möhkəmləndirilməsi
-

Sual: Müasir dövrdə Azərbaycanın xarici ticarət fəaliyyətinin spesifik xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- Ölkənin bazar iqtisadiyyatına keçid dövrünü yaşaması
 - Neft idxalçısı olması
 - Coğrafi mövqe
 - Zəngin təbii sərvətlərə malik olması
 - Yerli istehsalın çox keçmiş sovet standartlarında olması
-

Sual: Xarici ticarət dövriyyəsində ixracın xüsusi çəkisinin yüksəldilməsində hansı amilin rolu böyükdür? (Çəki: 1)

- Yüngül sənaye
 - Aqrar sənaye
 - Metallurgiya
 - İKT
 - Neft amili
-

Sual: MDB ölkələrindən Azərbaycana daha çox hansı məhsullar idxal edilmişdir? (Çəki: 1)

- Neft və onların emalı məhsulları
- Heyvan və bitki mənşəli piylər və yağlar

- Butun minerallar
 - Elektrik maşınları, avadanlıqlar, dənli bitkilər
 - Gəmi, qayıqlar və digər vasitələr
-

Sual: Azərbaycanın qeyri-tarif sektoru üzrə ixracında xüsusi çəkisinin görə birinci yerdə duran ölkə hansıdır? (Çəki: 1)

- Rusiya Federasiyası
 - Türkiyə
 - Ukrayna
 - Almaniya
 - İran
-

Sual: Ölkənin ümumi ixracında neft və neft məhsulları neçə faiz paya malikdir? (2007-ci il üzrə) (Çəki: 1)

- 92%
 - 76%
 - 28%
 - 81%
 - 45%
-

Sual: Respublikadan MDB ölkələrinə əsasən hansı məhsullar ixrac edilir? (Çəki: 1)

- Elektrik maşınları və avadanlıqlar
 - Dənli bitkilər
 - Neft və onalrın emal məhsulları
 - Avadanlıqlar və mexaniki qurğular
 - Quru nəqliyyat vasitələri
-

Sual: Rusiya Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında neçə faiz paya malikdir? (Çəki: 1)

- 81%
 - 45%
 - 8,7%
 - 28%
 - 92%
-

Sual: "Bakı-Tbilisi-Ceyhan" neft kəməri neçənci ildən istifadə verilib? (Çəki: 1)

- 2006
 - 2004
 - 2007
 - 2003
 - 2009
-

Sual: Azərbaycanın neft və qaz gəlirlərindən istifadənin prioritetlərinə aid deyil? (Çəki: 1)

- İnfrastruktur sahələrinin genişmiqyaslı inkişafı
 - Yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi
 - "İnsan kapitalının" inkişafı
 - Gəlirlərin qızıla dəyişdirilməsi
 - Ölkənin müdafiə qabiliyyətinin güclənməsi
-

Sual: Ölkədə inflyasiya səviyyəsinin gözlənilən həddən yüksək olmasının əsas səbəbi hansıdır? (Çəki: 1)

- Dünya bazarlarında xam neftin qiymətinin artması
 - İdxal mallarının ucuzlaşması
 - Dövrüyyədə olan pul kütləsi həcmnin azalması
 - İdxal-ixrac əməliyyatlarında inhisarçılığa qarşı mübarizə
 - İqtisadiyyata yönəldilən investisiya strukturunun təkmili
-

Sual: Hazırkı şəraitdə Azərbaycanın neft ixracının yüksəməsində aşağıdakı əsas məsələlər prioritet təşkil edir? (Çəki: 1)

- İrihəcmli neft gəlirlərinin yarada biləcəyi mənfi tendensiyaların qarşısının alınması
 - Aqrotexservis xidmətləri şəbəkəsinin yaradılmasının təkmilləşdirilməsi
 - Dövlətin investisiya resurslarından metallurgiyada səmərəli istifadə edilməsi
 - Vergi dərəcələrinin optimal həddədən azaldılması
 - Kimya kompleksinə xidmət edən infrastruktur modernləşdirilməsi.
-

Sual: MDB ölkələri arasında Azərbaycanla ən çox ticarət dövriyyəsinə malik olan ölkə hansıdır? (Çəki: 1)

- Türkiyə
 - Rusiya Federasiyası
 - İtaliya
 - Moldova
 - Almaniya
-

Sual: Aqralizinq ASC əsasən hansı məqsədlə yaradılmışdır? (Çəki: 1)

- Aqrar bölmənin müasir texnika ilə təchizatının ümumilləşdirilməsi məqsədilə
 - İrihəcmli neft gəlirinin yarada biləcəyi-tendensiyaların qarşısını almaq məqsədilə
 - Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə
 - İnfrastruktur sahələrin geniş miqyaslı inkişafı üçün
 - Yoxsulluğun azaldılması məqsədilə
-

Sual: Qeyri-neft sektorunun prioritet sahələrinə aid deyil? (Çəki: 1)

- Sənaye
 - Kənd təsərrüfatı
 - Nəqliyyat
 - Neft-qaz hasilatı
 - İnformasiya texnologiyası
-

Sual: Ölkənin əlvan metallurgiya sahəsində ixrac üzrə əsas tərəfdaş ölkələr hansılardır? (Çəki: 1)

- Qazaxıstan, Türkmənistan
 - Azərbaycan, B. Britaniya, B.Ə.Ə
 - Rusiya, Qazaxıstan
 - İran, Çin, Türkiyə
 - B. Britaniya, Rusiya
-

Sual: Qara metallurgiya sahəsində ixrac üzrə əsas tərəfdaş ölkələr hansılardır? (Çəki: 1)

- Rusiya, Qazaxıstan, Türkmənistan, B. Britaniya
- İran, Çin
- Türkiyə, B.Ə.Ə

- Polşa,Ukrayna, İran
 - Özbəkistan, İtaliya
-

Sual: Qeyri-neft sektoru üzrə ixracda xüsusi çəkisinə görə I yerdə hansı sənaye sahəsi durur? (Çəki: 1)

- İKT
 - Kimya sənayesi
 - Metallurgiya
 - Aqrar sənaye
 - Qara metallurgiya
-

BÖLMƏ: 08 (SÜRƏT 13.03.2015 12:26:30)

Ad	08 (Sürət 13.03.2015 12:26:30)
Suallardan	38
Maksimal faiz	38
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Statistik məlumatlara görə Azərbaycana hansı məqsədlə gəlmələr üstünlük təşkil edir? (Çəki: 1)

- İşgüzar
 - İstirahət, əyləncə
 - Müalicə
 - Şəxsi
 - Turizm
-

Sual: Mövsümünə görə Azərbaycana səyahətlərin ən fəal dövrü? (Çəki: 1)

- Yaz
 - Yay
 - Payız
 - Yanvar mart
 - Qış
-

Sual: Mövsümünə görə Azərbaycana səyahətlərin ən zəif gəlmə dövrü? (Çəki: 1)

- Yaz
 - May-iyun
 - Payız
 - Aprel-iyun
 - Yanvar-mart
-

Sual: Abşeron rayonu üzrə turizmin əsas mənbəyi: (Çəki: 1)

- Rəngarəng landşaft və mülayim iqlim
 - Aqrar turizm üçün imkanlar
 - Zəngin baludologiya resursları, dəniz sahili çimərlik resursları
 - Əl işləri yaradıcılığı – misgərlik,xalça,ağac məmulatları
 - Meşə su müalicə müəssisəsi
-

Sual: Lənkəran rayonu üzrə turizmin əsas mənbəyi? (Çəki: 1)

- 11 iqlim qurşağında 7-sinə malik olması, Lənkəran ovalığı, Talış dağlar
 - Dənizkənarı Nabran istirahət zonası
 - Quru subtropik iqlim
 - Gürcüstanla birləşən beynəlxalq turizmin marşrutu
 - Nabran istirahət zonası
-

Sual: Gəncə-Qazax rayonun əsas turizm mənbəyi? (Çəki: 1)

- Zəngin baludologiya resursları
 - Naftalan istirahət-müalicə kompleksi
 - Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
 - Nabran istirahət zonası
 - Meşə su müalicə müəssisə
-

Sual: Şəki-Zaqatala rayonunun əsas turizm mənbəyi ? (Çəki: 1)

- Rəngarəng landşaft və mülayim iqlim, Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
 - 11 iqlim qurşağında 7-nə malik olması
 - Quru subtropik iqlim
 - Meşə su müalicə müəssisəsi
 - Naftalan istirahət-müalicə kompleksi
-

Sual: Aran rayonunun əsas turizm mənbəyi? (Çəki: 1)

- Quru subtropik iqlim, Gürcüstan , Türkiyə, İranla birləşən nəqliyyat yolu
 - Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
 - Nabran istirahət zonası
 - Müalicəvi duz mədənləri
 - Rusiya ilə birləşdirən avtomobil və dəmir yolu dəlilizi
-

Sual: Quba-Xaçmaz rayonunun əsas turizm mənbəyi? (Çəki: 1)

- Meşəsu müalicə müəssisəsi
 - Naftalan istirahət-müalicə kompleksi
 - Müalicə əhəmiyyətli mineral sular
 - Müxtəlif iqlim şəraiti, dənizkənarı Nabran istirahət zonası
 - Aqrar turizm üçün imkanlar
-

Sual: Turizm haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- 2001-ci il 11 aprel
 - 2003-cü il 14 iyul
 - 1998-ci il 12 mart
 - 1999-cu il 27 iyul
 - 1996-cı il 27 iyul
-

Sual: Azərbaycan Turizm Şurasının əsas məqsədi: (Çəki: 1)

- Dövlət və özəl təşkilatlar, xüsusilə turagentliklər və mehmanxanalar arasında əlaqələrin möhkəmləndirilməsi vasitəsilə turizmin inkişafı
- Müxtəlif sahələrin məhsullarının istehlakçısı olan xarici turistlərin Azərbaycana marağının artırılması ilə turizmi inkişafı etdirmək
- Turistlərin istirahət, yerdəyişmə azadlığı təmin etmək

- Ətrafı mühitin qorunması
 - Yeni iş yerlərinin açılması, dövlətin gəlirlərinin artırılması
-

Sual: Aşağıdakılardan hansı milli turizm sənayesinin inkişafı sahəsində meydana çıxan ekzogen xarakterli problemlərə aiddir? (Çəki: 1)

- Qeyri-iqtisadi xarakterli problemlər
 - Qlobal problemlər
 - İxtisaslı kadrların çatışmazlığı
 - Ümumi iqtisadi problemlər
 - Milli turizmin spesifik problemləri
-

Sual: Aşağıdakılardan hansı turizmin inkişafının daxili problemlərinə aiddir? (Çəki: 1)

- Qeyri-iqtisadi xarakterli problemlər
 - Qlobal problemlər
 - Birja böhranları
 - Ölkələrarası hərəkət sərbəstliyi problemi
 - Epidemiyalar
-

Sual: Makroiqtisadi problemlərə hansılar aiddir? (Çəki: 1)

- Yerli turizm məhsulunun aşağı keyfiyyəti
 - Xarici tərəfdaşların ədalətsizliyi
 - İxtisaslı kadrların çatışmamazlığı
 - Turizm resurlarının mühafizəsi
 - Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı
-

Sual: Ölkə turizminin spesifik problemləronə aid deyil : (Çəki: 1)

- Yerli turizm məhsullunun aşağı keyfiyyəti
 - Turizm resurlarının mühafizəsi ilə əlaqəli problemlər
 - Kütləvi informasiya vasitələrinin qeyri-obyektivliyi
 - Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı
 - Turizm firmalarının istiqamətinin dəyişkənliyi
-

Sual: Turizmin ölkədə tədqiqi və proqnozlaşdırılması neçə səviyyəsini əhatə edri? (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Ölkədə turizmin tədqiqi və proqnozlaşdırılmasında makrosəviyyə hansı amilləri özündə birləşdirir? (Çəki: 1)

- Ölkə üzrə turizm sahəsində fəaliyyətin qiymətləndirilməsi, dövlət siyasətinin və xarici amillərin turizmin inkişafına təsiri
 - Regionda turizm sənayesinin cari vəziyyətinin qiymətləndirilməsi
 - Sürətin cari vəziyyəti
 - Daxili imkanlardan istifadə səviyyəsi
 - Dövlətin turizm sahəsində regional siyasətinin təhlili
-

Sual: Metasəviyyə nəyi öyrədir? (Çəki: 1)

- Xarici amillərin şirkətin fəaliyyətinə təsirlərini
 - Daxili imkanlardan istifadə səviyyəsini
 - Ölkənin regionlarında turizm sənayesinin vəziyyəti və potensial imkanlarına
 - Dövlət siyasətinin turizmin inkişafına təsirini
 - Ölkə ömrə ümumi iqtisadi vəziyyətin təhlilini
-

Sual: Aşağıdakılardan hansı "kənd turizmi və ekoturizm" sahəsində olan problemlərə aiddir? (Çəki: 1)

- Bu sahədə qanunvericilik bazasının olmaması
 - Reklam işinin aşağı səviyyəsi
 - Turizm marşrutun inkişaf etdirilməsi
 - Diyarşünaslıq hərəkatının aşağı səviyyəsi
 - Turizm obyektlərinə aparan yolların yararsız vəziyyətdə olması
-

Sual: Azərbaycanda turizm sənayesinin dövlət tənzimlənməsini həyata keçirən əsas orqan hansıdır? (Çəki: 1)

- İqtisadi İnkişaf Nazirliyi
 - İdman və Gənclər Nazirliyi
 - Mədəniyyət və Turizm Nazirliyi
 - Milli Məclis
 - Nazirlər Kabineti
-

Sual: Milli turizm hansı amilləri əhatə edir? (Çəki: 1)

- Daxili və çıxış turizmini
 - Daxili və gəlmə turizmi
 - Beynəlxalq turist mübadiləsini
 - Kurort və mədəni turizmi
 - Fərdi və qrup turizmi
-

Sual: Kommersiya turizmi nədir? (Çəki: 1)

- Etnik məsələlərlə əlaqəli olan turizmdir
 - Vasitəçisiz turizm növüdür
 - Turist tərəfindən ödənişli əsaslarla keçirilən turizmdir
 - Kurort və mədəni turizmin sintezidir
 - Turist səyahəti haqqında qərar turist tərəfindən deyil, müəssisə rəhbərliyi tərəfindən verilir
-

Sual: Turizm infrastrukturunun nəqliyyat sektoru üzrə hansı tədbirlər həyata keçirilir? (Çəki: 1)

- Turizm əhəmiyyətli yerlərə aparan yolların müəyyənləşməsi
 - Tarixi-mədəni abidələrin reyestrinin hazırlanması
 - Turizm marşrutları üzrə məlumat bankının yaradılması
 - Turistlər üçün məlumat lövhələrin yerləşdirilməsi
 - Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi
-

Sual: Yeni turistlərin cəlb olunması üçün turizm bazarında hansı tədbirlər həyata keçirilir? (Çəki: 1)

- Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi
- Muzeylərin, parkların, piyada gəzinti marşrutlarının yaradılması
- Turizm sahəsində sahibkarlığın inkişafına şərait yaradılması
- Gələn turistlərə sorğu, habelə reklam və marketinq xidməti göstərmək
- Turizm resurslarının qiymətləndirilməsi

Sual: Beynəlxalq turizmin asılı olduğu faktorlardan biri (Çəki: 1)

- Sosial vəziyyət
 - Elmi-texniki
 - Mədəni
 - Siyasi
 - Nəqliyyat
-

Sual: Turizmin inkişafına təsir faktorlarından biri: (Çəki: 1)

- İqtisadi inkişaf
 - Milli gəlirin artması
 - Sosial inkişafı
 - Ailənin gəliri
 - Mədəni inkişaf
-

Sual: Hansı halda ölkə daha çox gəlir əldə edir? (Çəki: 1)

- İstehsalı genişləndirdikdə
 - Texnika tətbiqini genişləndirdikdə
 - İxracı genişləndirdikdə
 - Yeni mal istehsal etdikdə
 - Malların baha satdıqda
-

Sual: Ölkə hansı halda daha çox xərclər edir? (Çəki: 1)

- Yeni mal istehsal etdikdə
 - İstehsal aşağı düşdükdə
 - Rəqabət genişləndikdə
 - Mal bolluğu aşağı olduqda
 - İdxal genişləndikdə
-

Sual: Beynəlxalq turizmin mahiyyəti: (Çəki: 1)

- İnsanların hərəkət etməsi
 - Tarixi ənənələrlə və tarixi keçmişlə tanışlıq
 - İnsanların müəyyən məqsəd üçün yerdəyişməsi
 - İnsanların istirahəti
 - Yeniliklərin yayılması
-

Sual: dünya iqtisadiyyatında turizmin rolu (Çəki: 1)

- İstehsalı inkişaf etdirmək
 - Sağlamlığı qorumaq
 - Münasibətləri genişləndirmək
 - Yenilikləri yaymaq
 - İşgüzarlığı artırma
-

Sual: Beynəlxalq turizm təşkilatının yaranma tarixi? (Çəki: 1)

- 1950
 - 1955
 - 1960
 - 1970
 - 1975
-

Sual: turizmin genişlənməsinə mənfi təsir göstərən faktorlardan biri (Çəki: 1)

- Dövlətlərarası soyuq müharibələrin dərinləşməsi
 - Nəqliyyat xidmətinin tələbdən geri qalması
 - Turizm məhsullarının çatıمامazlığı
 - Sosial vəziyyətin aşağı olması
 - Ölkənin coğrafi quruluşu
-

Sual: Azərbaycanda turizmin inkişafının əsas istiqamətlərindən biri: (Çəki: 1)

- Turizm istehsalının genişləndirilməsi
 - Turizmi infrastrukturunun inkişafı
 - Turizmdə idarəçilik sisteminin yenidən qurulması
 - Turizm müəssisələrinin avadanlıqlaşdırılması
 - Yeni kadrların hazırlanması
-

Sual: Qloballaşan turizmin əsas mexanizmindən biri (Çəki: 1)

- İqtisadi təşkilatlar
 - TMSŞ-lər
 - BVF
 - Ekoloji tarazlıq
 - Turizm istehsalı
-

Sual: Hər bir ölkədə turizmin inkişafı nədən istifadə edilməsinin genişləndirir? (Çəki: 1)

- İstehsaldan
 - Kənd təsərrüfatından
 - Yerli işçi qüvvəsindən
 - Avadanlıqdan
 - İdarəçilik sistemindən
-

Sual: Səmərəli işləməyən turizm şirkəti öz strategiyasını həyata keçirmək üçün hansı varintdan istifadə etməyə çalışır? (Çəki: 1)

- Maddi texniki bazarı inkişaf etdirmək
 - Turizm istehsalını genişləndirmək
 - İdarəetməni təkmilləşdirmək
 - Digər şirkətlərlə əlaqəyə girmə-inteqrasiya etmək
 - Kapital sərfini artırmaq
-

Sual: Turist sərfinə gedən hər hansı bir şəxs həmin ölkənin nəyi hesab olunur? (Çəki: 1)

- Vətəndaşı
 - Miqrasiya olunan
 - Müvəqqəti yaşayan
 - Sahibkarı
 - Həmin ölkənin istehlakçısı
-

Sual: Turizmin təsnifləşdirilməsi neçə istiqamətdə mövcuddur? (Çəki: 1)

- 5 istiqamət
- 11 istiqamətdə
- 12 istiqamətdə
- 3 istiqamətdə
- 7 istiqamətdə

BÖLMƏ: 09 (SÜRƏT 13.03.2015 12:26:38)

Ad	09 (Sürət 13.03.2015 12:26:38)
Suallardan	94
Maksimal faiz	94
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Azərbaycanda neft və qaz sənayesinin yüksək dinamik inkişaf mərhələsi neçənci ildə başlamışdır? (Çəki: 1)

- 1969
- 1975
- 1986
- 1976
- 1965

Sual: 1980-cı ildə neft qurğusunun inşası başlanıb? (Çəki: 1)

- Katalitik krevinq
- Neftin koklaşdırılması
- Katalitik riforminq
- ELOU-AVT-6
- Dədə Qorqud

Sual: Azərbaycanda ilk neft quyusu harada qazılmışdır? (Çəki: 1)

- Şubran
- Pirallahı
- Bibiheybət
- Binəqədi
- Sabunçu

Sual: Bakıda ilk neft kəməri nə vaxt inşa edilib (Çəki: 1)

- 1912-ci il
- 1960-ci il
- 1980-ci il
- 1970-ci il
- 1878-ci il

Sual: Bakıda inşa edilən ilk neft boru kəmərinin uzunluğu nə qədər olub? (Çəki: 1)

- 12km
- 10km
- 22km
- 20km
- 14km

Sual: Xəzər dənizində birinci istismara verilən neft yatağı hansıdır? (Çəki: 1)

- Neft daşları
- "Günəşli"

- Azər
 - Çıraq
 - Atəşgah
-

Sual: "Əsrin müqaviləsi" adlandırılan hasilatın pay bölgüsü sazişi nə vaxt imzalanıb? (Çəki: 1)

- 1991-ci il 5 sentyabr
 - 1999-cu il 29 sentyabr
 - 1993-cü il 12 oktyabr
 - 1994-cü il 20 sentyabr
 - 1990-cı il 15 sentyabr
-

Sual: " Əsrin müqaviləsi" adlandırılan saziş hansı yataqların istismarını nəzərdə tutur? (Çəki: 1)

- Azəri,Çıraq,Günəşli
 - Azəri və Atəşgah
 - "Neft Daşları" və Günəşli
 - Azəri və Çıraq
 - Atəşgah və "Neft Daşları"
-

Sual: Hazırda Azərbaycanda hasil edilən neftin hansı hissəsi dənizdən çıxarılır? (Çəki: 1)

- 33%
 - 67%
 - 52%
 - 45%
 - 55%
-

Sual: Hazırda "Azəri-Çıraq-Günəşli" üzrə HPB sazişindən ən çox paya malik şirkət hansıdır? (Çəki: 1)

- BP
 - LUKoyl
 - ENİ
 - NİKO
 - Statoil
-

Sual: Hazırda "Əsrin Müqaviləsi" sazişində operator şirkət hansıdır? (Çəki: 1)

- LUKoyl
 - Tota
 - BP
 - Niko
 - Statoil
-

Sual: "Əsrin Müqaviləsi" sazişi üzrə çıxarılan ilkin neft hansı kəmərlə xarici bazarlara çıxarılıb? (Çəki: 1)

- Bakı-Novorossiysk
 - Bakı-Supsa
 - Bakı-Tbilisi ceyhan
 - Bakı-Ceyhan
 - Bakı-Tbilisi
-

Sual: "Əsrin Müqaviləsi"də bu günki günə gədər neft şirkətləri ilə neçə neft sazişi imzalanıb? (Çəki: 1)

- 16
 - 18
 - 15
 - 21
 - 22
-

Sual: Texniki baxımdan dünya miqyasında ən iri terminal hansıdır? (Çəki: 1)

- Supsa
 - Azərtrans
 - Dübəndi
 - Səngəcal
 - Kulevi
-

Sual: Aşağıdakı ölkələrdən hansını təmsil edən neft şirkəti "Əsrin Müqaviləsi" sazişində iştirak etməyib? (Çəki: 1)

- İtaliya
 - ABŞ
 - Rusiya
 - Türkiyə
 - Azərbaycan
-

Sual: Hazırda "Əsrin Müqaviləsi" sazişi üzrə fəaliyyət göstərən konsorsiumdə şirkətlərin birlikdə payı daha çox olan ölkələr hansılardır? (Çəki: 1)

- Norveç
 - ABŞ
 - Rusiya
 - Türkiyə
 - Azərbaycan
-

Sual: Bakı-Supsa neft kəməri hansı ölkələrin ərazisindən keçir? (Çəki: 1)

- Azərbaycan və Gürcüstan
 - Azərbaycan və Rusiya
 - Azərbaycan və Türkiyə
 - Azərbaycan və ABŞ
 - Azərbaycan və Qazaxıstan
-

Sual: bakı-Supsa neft boru kəməri hansı terminaldan başlayır? (Çəki: 1)

- Supsa
 - Azərtrans
 - Dübəndi
 - Səngəcal
 - Kulevi
-

Sual: bakı-Tbilisi Ceyhanəsas ixrac neft boru kəmərinin təməli nə vaxt qoyulub? (Çəki: 1)

- 2002-ci il 18 sentyabr
- 1999-ci il 18 oktyabr
- 2000-ci il 22 sentyabr
- 1998-ci il 5 noyabr

1994-cü il 15 sentyabr

Sual: Azərbaycan ərazisində hansı ölkələrin neft tranzit olaraq nəql edilir? (Çəki: 1)

- Türkmənistan
 - Gürcüstan
 - Rusiya
 - Türkiyə
 - Qazaxıstan və Türkmənistan
-

Sual: Azərbaycanda neft sənayesinin ən böyük müəssisəsi hansıdır? (Çəki: 1)

- Azərneftkimya
 - Azərneft
 - SOCAR
 - Azərneft
 - "Azərneftkombinat"
-

Sual: Bakı-Tbilisi Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan ərazisindən keçən hissəsi neçə kilometrdir? (Çəki: 1)

- 248 km
 - 443km
 - 1076km
 - 652km
 - 513km
-

Sual: Bakı-Tbilisi Ceyhan əsas ixrac boru kəməri layihəsi nin ən böyük səhmdarı hansı olub? (Çəki: 1)

- BP
 - LUKoyl
 - ARDNŞ
 - NIKO
 - Statoil
-

Sual: 2009-2011-ci illərdə "Əsrin Müqaviləsi" sazişi çərçivəsində əldə edilən mənfəət nefti dövlətlə şirkətlər arasında hansı proporsiyada bölünür? (Çəki: 1)

- 60:20
 - 40:20
 - 60:30
 - 80:40
 - 80:20
-

Sual: Dövlət Neft Fondunun büdcəsi nə qədər müddət üçün təsdiq edilir? (Çəki: 1)

- 1 ay
 - 1 il
 - 10 il
 - 1 gün
 - 1 həftə
-

Sual: "Əsrin Müqaviləsi" HPB sazişi imzalanarkən neçə ölkə konsorsiumun iştirakçısı olub? (Çəki: 1)

- 12
 - 6
 - 8
 - 10
 - 4
-

Sual: Aşağıdakı şirkətlərdən hansı "Əsrin Müqaviləsi" adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olub, lakin hazırda konsorsiumda yoxdur? (Çəki: 1)

- LUKoyl
 - BP
 - ENİ
 - ARDNŞ
 - Statoil
-

Sual: Aşağıdakı şirkətlərdən hansı "Əsrin Müqaviləsi" adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olmayıb, lakin hazırda konsorsiumun üzvüdür? (Çəki: 1)

- BP
 - LUKoyl
 - ENİ
 - ARDNŞ
 - Statoil
-

Sual: Azərbaycanda nef thasilatı və emalı həcminə görə nə vaxt dünyada birinci yerdə olub? (Çəki: 1)

- 1899-cu ildə
 - 1991-ci ildə
 - 1868-ci ildə
 - 1994-cü ildə
 - 1891-ci ildə
-

Sual: Neft emalı nədir? (Çəki: 1)

- Neftin mexaniki qatışıqlardan təmizlənilib distillə vasitəsilə lazımi fraksiyalara ayrılması
 - Neftin çıxarılması
 - Neftin təmizlənməsi
 - Neftin fraksiyalara ayrılması
 - Neftin istehsalı
-

Sual: Hazırda Azərbaycanda quru ərazilərdə olan yataqlardan nə qədər neft hasil edilir? (Çəki: 1)

- 45%
 - 67%
 - 52%
 - 71%
 - 33%
-

Sual: 1950-ci ildən sonrakı dövrdə Azərbaycanda neft hasilatının ən aşağı səviyyəsi hansı illərdə qeydə alınır? (Çəki: 1)

- 1990-cı il
- 1960-ci il
- 1970-ci il

- 1980-cı il
 - 2000-ci il
-

Sual: Bakı neft sənayesində əsas hərəkətə təkan verən şəxs kim olmuşdur? (Çəki: 1)

- Hacı Zeynalabdin Tağıyev
 - Musa Nağıyev
 - Əbülfəz Elçibəy
 - Ş.Əsədullayev
 - H.Əliyev
-

Sual: Azərbaycanda neft neçənci əsrdən sənaye xarakter almışdır? (Çəki: 1)

- XIX əsrin əvvəllərində
 - XIX əsrdə
 - XX əsrdə
 - XX əsrin əvvəllərində
 - XIX əsrin ortalarında
-

Sual: "Əsrin Müqaviləsi" HPB sazişi imzalanarkın neçə xarici şirkət konsorsiumun iştirakçısı olub? (Çəki: 1)

- 18
 - 8
 - 13
 - 21
 - 16
-

Sual: "Yeni neft strategiyasının" müəllifi kim olmuşdur? (Çəki: 1)

- Heydər Əliyev
 - Əbülfəz Elçibəy
 - Məmmədemin Rəsulzadə
 - İlham Əliyev
 - Musa nağıyev
-

Sual: "İstanbul bəyannaməsi" hansı dövlətlər arasında imzalanmışdır? (Çəki: 1)

- Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan
 - Azərbaycan və Türkiyə
 - Azərbaycan, Türkiyə və gürcüstan
 - Azərbaycan və Qazaxıstan
 - Azərbaycan və Türkmənistan
-

Sual: Azərbaycan neft sənayesinin inkişaf tarixi neçə mərhələyə bölünür. (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Neft yataqlarının axtarışı və kəyfiyyət işlərində daha geniş tətbiq edilən üsul hansıdır? (Çəki: 1)

- Geofiziki

- Geoloji
 - Geokimyavi
 - Hidrogeoloji
 - Geofiziki və geoloji
-

Sual: Aşağıdakı ölkələrdən hansılarını təmsil edən neft şirkətləri "Əsrin Müqaviləsi" sazişini imzalayıblar, lakin hazırda konsosiumda yoxdur? (Çəki: 1)

- ABŞ
 - Norveç
 - Rusiya
 - Türkiyə
 - Azərbaycan
-

Sual: Dövlət Neft Fondu hansı dövlət təsəvvürünün qarşısında hesabat verir və məsuliyyət daşıyır? (Çəki: 1)

- Azərbaycan Respublikası Prezidenti
 - Müşahidə Şurası
 - Dövlət Neft Fondunun İcraçı direktoru
 - Dövlət Neft Fondunun üzvləri
 - Dövlət Neft Fondunun cari işçiləri
-

Sual: Aşağıdakılardan hansı Dövlət Neft Fondunun icraçı direktorunun səlahiyyətinə daxil deyil? (Çəki: 1)

- Dövlət neft Fondunun vəsaitinin formalaşması və xərclənmə üzərində ümumi nəzarətin həyata keçirilməsi
 - Fondu təmsil etmək
 - Fondun vəsaitinin idarə edilməsi
 - Fondun çari işini təşkil etmək
 - Fondun üzvlərini seçmək
-

Sual: Azərbaycanın xarici neft şirkətləri ilə imzalandığı pay bölgüsü sazişi hansıdır? (Çəki: 1)

- "Şahdəniz"
 - "İstanbul bəyannaməsi"
 - Bakı-Tbilisi-Ceyhan
 - Azəri-Çıraq-Günəşli
 - "Əsrin müqaviləsi"
-

Sual: Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin ən uzun hissəsi hansı ölkənin ərazisinə düşür? (Çəki: 1)

- Türkmənistan
 - Azərbaycan
 - Gürcüstan
 - Türkiyə
 - Qazaxıstan
-

Sual: Azərbaycan ərazisindən hansı ölkələrə neft tranzit olaraq nəql edilir? (Çəki: 1)

- Qazaxıstan və Türkmənistan
- Türkiyə və Rusiya
- Gürcüstan, Türkmənistan
- Türkiyə və Qazaxıstan

Rusiya və Gürcüstan

Sual: Hazırda dünyanın ən çox neft istehlak edən ölkələri hansılardır? (Çəki: 1)

- ABŞ və Rusiya
 - ABŞ və Yaponiya
 - Azərbaycan və Türkiyə
 - Qazaxıstan və Rusiya
 - Rusiya və Gürcüstan
-

Sual: Azərbaycan nefti dünya bazarına hansı adla çıxarılır? (Çəki: 1)

- "Azərilayt"
 - "Azərineft"
 - ARDNŞ
 - Azərneft
 - SOCAR
-

Sual: "Əsrin Müqaviləsi" sazişi özrə çıraqlı platformasından ilk neft və neft çıxarılır? (Çəki: 1)

- 1997-ci il 12 noyabr
 - 1994-cu il 24 sentyabr
 - 1991-ci il 5 sentyabr
 - 2001-ci il 12 noyabr
 - 2002-ci il 22 oktyabr
-

Sual: 1940-ci ildə SSRİ-də daxil edilən neftin nə qədər hissəsi Azərbaycanın payına düşür? (Çəki: 1)

- 1/4 hissəsi
 - 3/4 hissəsi
 - 1/3 hissəsi
 - 2/3 hissəsi
 - 1/ 2 hissəsi
-

Sual: Ölkələrin arasında iqtisadi münasibətlər neçə qrupa bölünür? (Çəki: 1)

- 4
 - 2
 - 5
 - 3
 - 1
-

Sual: AİZ uzun tarixi dövrü ərzində hansı mərhələdən keçmişdir? (Çəki: 1)

- Qloballaşma
 - Fomallaşma
 - Liberallaşma
 - Diferensiallaşma
 - Proqamlaşdırma
-

Sual: Neçənci illərdə AİZ-da əmtəələrin emalına icarə verilirdi? (Çəki: 1)

- XX əsrdə
- 1996-cı il
- XX əsrin 50-ci illərində

- XX əsrin 60-cı illərində
 - 1999-cı ildə
-

Sual: Azad iqtisadi zonalardan əmtəənin ixrac edilməsi üçün hansı şərtlər tətbiq edildi? (Çəki: 1)

- əlverişli
 - əlverişsiz
 - nisbi
 - güzəştli
 - ümumi
-

Sual: Alıcı tapanadək zonalar məhsulları necə anbarlaşdırırdı? (Çəki: 1)

- Vergi ilə
 - Vergisiz
 - Xüsusi əməliyyatla
 - Ödəmələr vasitəsilə
 - Pul vasitəsi ilə
-

Sual: AİZ əvvəllər necə adlandırılmışdır? (Çəki: 1)

- "Sərbəst limanlar"
 - "Sərbəst zonalar"
 - "Azad limanlar"
 - "İqtisadi zonalar"
 - "Qanuni zonalar"
-

Sual: AİZ-də üstünlük təşkil edən nədir? (Çəki: 1)

- Əmtəənin emalı
 - Əmtəənin texnologiyası
 - Əmtəənin saxlanması
 - Əmtəənin qablaşdırılması
 - Əmtəənin bölüşməsi
-

Sual: "Azad liman" hansı siyasət nəticəsində ləğv edilmişdir? (Çəki: 1)

- Protexsionizm siyasəti
 - İqtisadi siyasət
 - Sosial siyasət
 - Sərbəst siyasət
 - Əlverişli siyasət
-

Sual: AİZ-nin əsasını aşağıdakı amillərdən hansıları qoymuşdur? 1.P.Hall 2.Q.Şmoller 3.S.Hash 4.A.Oyken 5.M.Veder 6.S.Butler (Çəki: 1)

- 1,2
 - 1,3,6
 - 2,4,5
 - 4,6
 - 3,5,6
-

Sual: Böyük Britaniyanın neçə rayonu böhran vəziyyətindən çıxarılmışdır? (Çəki: 1)

- 25

- 30
 - 35
 - 40
 - 15
-

Sual: AİZ inkişafının yeni mərhələsi neçənci ilə təsadüf edir? (Çəki: 1)

- 1963
 - 1980
 - 1952
 - 1977
 - 1960
-

Sual: 2000-ci ilin əvvəlində dünyada neçə mindən çox AİZ qeydə alınmışdır? (Çəki: 1)

- 5000-dən
 - 10000-dən
 - 90000-dən
 - 4000-dən
 - 500000-dən
-

Sual: Ekspertlərin hesablamalarına görə AİZ vasitəsilə dünya mal dövriyyəsinin neçə %-i reallaşmışdır? (Çəki: 1)

- 100%
 - 15%
 - 37%
 - 30%
 - 98%
-

Sual: Azad iqtisadi zonalarda çıxarılan məhsulların dəyəri hazırda neçə dollar təşkil edir? (Çəki: 1)

- 13-15 milyard \$
 - 500 \$
 - 50 min \$
 - 20-25 \$
 - 1000 \$
-

Sual: Ən qədim və ən iri AİZ haradadır? (Çəki: 1)

- Vaşinqtonda
 - Ottavada
 - Nyu-York
 - Kolndə
 - Brüssüldə
-

Sual: AİZ-də Kioto konvensiyası nə vaxt qəbul olunmuşdur? (Çəki: 1)

- 1973-cü ilin mayında
 - 1980-cı il martda
 - 1969-cu il oktyabr
 - 1998-ci il iyulda
 - Heç biri
-

Sual: Müxtəlif ölkələrarası AİZ-ın yaradılmasına neçə məqsədlə nail olmaq olar? (Çəki: 1)

- 2
 - 5
 - 3
 - 9
 - 7
-

Sual: Hansı əraziyə AİZ deyilir? (Çəki: 1)

- Spesifik güzəşt tətbiq olana
 - Güzəştlər tətbiq olunmayana
 - Əlverişli güzəştlər tətbiq olunana
 - Əlverişsiz güzəştlər tətbiq olunana
 - geniş güzəştləri olana
-

Sual: Azad iqtisadi zonaların yaradılmasına neçə aid edilir? (Çəki: 1)

- 7
 - 5
 - 4
 - 10
 - 14
-

Sual: Hansı ölkələrin AİZ-da müvəffəqiyyət ilə iş aparılır? 1.Meksika 2.Yamayka 3.Mavrikiya 4.Qana 5.Argentina (Çəki: 1)

- 3,4
 - 2,3
 - 1,2,3
 - 2,4,5
 - 1,4
-

Sual: İEOÖ üçün AİZ yaratmaqda əsas məqsəd nədir? (Çəki: 1)

- Ölkənin daha perspektivli təsərrüfat sahələrinə iri xarici transmilli korporasiyaların investisiyalarını cəlb etməkdir
 - Yerli xammal ehtiyatlarını çoxaltmaq
 - Emaledici sənaye sahələri yaratmaq
 - Hamısı
 - Heç biri
-

Sual: AİZ-nin neçə tipi var? (Çəki: 1)

- 8
 - 10
 - 5
 - 2
 - 9
-

Sual: AİZ-nin hansı tipləri var? (Çəki: 1)

- Ərazi və funksional
- Xətti və ölçülü
- Konkret və xüsusi
- Diaqanal və qeyri-xətti
- Konkret və xüsusi

Sual: AİZ-in neçə növü var (Çəki: 1)

- 4
 - 5
 - 1
 - 6
 - 8
-

Sual: AİZ-in növləri aşağıdakı variantlardan hansında düzgün verilmişdir? (Çəki: 1)

- Ticarət, sənaye, beynəlxalq, ETT, servis kompleks
 - Sənaye, ərazi, kompleks, xüsusi, ticarət, konkret
 - Funksional, texniki, ticarət , cətti
 - Düzgün variant yoxdur
 - Dioqanal, servis, beynəlxalq, xüsusi, konkret , ərazi
-

Sual: AİZ-in neçə forması var ? (Çəki: 1)

- 10
 - 15
 - 14
 - 17
 - 20
-

Sual: Ticarət zonası eçen aşağıdakı variantlardan hansı uyğundur? (Çəki: 1)

- Azad gömrük zonaları
 - Azad limanlar
 - Bond anbarları
 - Azad ticarət mikrozonaları
 - Hamısı
-

Sual: Sənaye istehsal zonası neçə zona hesab edilir? (Çəki: 1)

- "İkinci nəsil"
 - "Birinci nəsil"
 - "Beşinci nəsil"
 - "Üçüncü nəsil"
 - Heç biri
-

Sual: Sənaye istehsalı hansı bazar yönümünə istiqamətlənən istehsala üstünlük verilir? (Çəki: 1)

- Daxili və xarici
 - Daxili
 - Xarici
 - Əsas və xüsusi
 - Əlavə
-

Sual: Hazırda beynəlxalq zona yaradılmasında hansı ölkələr fəal rol oynayır? (Çəki: 1)

- Polşa və Slovakiya
- Çexiya və Macarıstan
- Ukrayna və Belarus
- Hamısı

Heç biri

Sual: Elmi-texniki inkişaf zonasının hansı nümunələri vardır? (Çəki: 1)

- Texnopolis və texnopark
 - Texniki və iqtisadi
 - Spesifik və xüsusi
 - Ümumi və xüsusi
 - Düzgün variant yoxdur
-

Sual: AİZ-in servis növündə "servis" ingiliscə hansı mənanı verir? (Çəki: 1)

- "xidmət"
 - "danışmaq"
 - "güzəşt"
 - "göstəriş"
 - "daşınma"
-

Sual: Servis zonasına aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- Offşorlar
 - Vergi qanunları
 - Ekoporklar
 - Hamısı doğrudur
 - Düzgün variant yoxdur
-

Sual: Dünyada ən məşhur və böyük texnika parkı olan "silikon velli" harada yerləşir? (Çəki: 1)

- Almaniya
 - ABŞ-da
 - Koreyada
 - Fransada
 - İtaliyada
-

Sual: ABŞ-da texnika parkından neçə zona mövcuddur? (Çəki: 1)

- 15
 - 32
 - 80
 - 70
 - 64
-

Sual: Yaponiyada nə qədər texnopolis yaradılmışdır? (Çəki: 1)

- 20
 - 26
 - 30
 - 38
 - 40
-

Sual: Ən çox məşhur olan bank üzrə frank zonasının yaradılması hansı ölkədə olmuşdur? (Çəki: 1)

- Honkoqda
- Singapurda
- Bəhreyn və manilada

- Karib dənizi adalarında
 - Hamısında
-

Sual: İEOÖ-də yerləşən fank zonaları başqa cür necə adlanır? (Çəki: 1)

- "offşor-mərkəzi"
 - "frank-mərkəz"
 - "offşor-rejim"
 - "frank-rejim"
 - "frank-bağlaşma"
-

Sual: "Offşor bağlaşma" vasitəsilə xarici ölkə bank başqa bir ölkəyə , yaxud da ölkə subyektinə nə verir? (Çəki: 1)

- Kredit
 - Vergi
 - Birbaşa susidiyalar
 - Valyuta məzənnəsi
 - Pul ödəməsi
-

Sual: AİZ-da neçə əsas stimullara və güzəştlərə diqqət yetirilir? (Çəki: 1)

- 4
 - 10
 - 8
 - 14
 - 5
-

Sual: AİZ-ın hansı stimulları var? (Çəki: 1)

- Maliyyə
 - Kredit
 - Vergi
 - Siyasi
 - İqtisadi
-

Sual: AİZ-ın güzəştlərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- Xarici ticarət
 - Vergi
 - Hamısı
 - Heç biri
 - İnzibati
-

Sual: "Offşor" termini ingiliscə hansı sözdən götürülmüşdür? (Çəki: 1)

- "offshor"
 - "offshore"
 - "ofsory"
 - "offhare"
 - Heç biri
-

Sual: "Offshore" ingiliscə mənası nə deməkdir? (Çəki: 1)

- Sahillərdən kənar
- Sahillərin artması

- Sahillərə yaxın
 - Heç biri
 - Hamısı
-

Sual: Bütün offşorlar neçə böyük tipə böyünür? (Çəki: 1)

- 3
 - 4
 - 2
 - 7
 - 5
-

